

Nokia 6060 istifadəçiləri üçün təlimatlar

9253705
Nəşr № 1

UYĞUNLUQ BƏYANI

Bununla biz, NOKIA KORPORASIYASI, bəyan edirik ki, hazırkı RH-97 məhsulu əsas tələbləri və Directive 1999/5/EC göstərişlərinin digər əlaqədar tələblərinə uyğundur.

“Uyğunluq Bəyanı”nın mətnini http://www.nokia.com/phones/declaration_of_conformity/ ünvanından əldə edə bilərsiniz.

CE 0434



Üstündən xətt çəkilmiş dairəli qutular onu göstərir ki, Avropa Birliyi daxilində məhsulun istifadə müddəti qurtarıqda onu ayrı bir toplama qutusuna göndərmək lazımdır. Bu həm sizin cihazınıza, həm də bu simvolla işarətlənmiş hər hansı bir aksesuara da aiddir. Bu məhsulları sortlaşdırılmamış / təsnifləndirilməmiş kommunal zibilliyinə atmayın.

Müəllif Hüququ © 2006 Nokia. Bütün hüquqları qorunur.

Bu sənədin məzmunundan tam surətdə və ya qismən Nokia şirkətinin qabaqcadan alınmış yazılı razılığı olmadan hər hansı bir formada surət çıxartmaq, onu ötürmək, yaymaq və ya saxlamaq qadağandır.

Nokia və Nokia Connecting People Nokia şirkətinin əmtəə nişanları və ya qeydə alınmış əmtəə nişanlarıdır. Burada adları çəkilən digər məhsul və şirkət adları onların müvafiq sahiblərinin əmtəə nişanları və ya adları ola bilər.

Nokia-nın melodiyası Nokia Korporasiyasının audio nişanıdır.

US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright (C) 1997-2006. Tegic Communications, Inc. All rights reserved.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java is a trademark of Sun Microsystems, Inc.

Nokia şirkəti daim inkişaf etmək siyasətini həyata keçirir. Nokia, əvvəlcədən xəbərdarlıq etmədən bu sənəddə əks olunan hər hansı məhsula dəyişiklik etmək və onu təkmilləşdirmək hüquqlarını özündə saxlayır.

Nokia heç bir halda, səbəbindən asılı olmayaraq, məlumatın və ya gəlirin itirilməsi yaxud hər hansı xüsusi, əhəmiyyətsiz, əhəmiyyətli və ya dolayı zərərlər üçün məsuliyyət daşımır.

Bu sənədin məzmunu “olduğu kimi” qəbul olunması şərti ilə təqdim edilir. Qüvvədə olan qanunvericiliyin tələbləri istisna olmaqla, heç bir aşkar nə də qeyri-aşkar zəmanət, nə də kommersiya dəyərində malik və müəyyən məqsədə yararlı olan zəmanətlərin də daxil olduğu (lakin bununla məhdudlaşmadığı) nəzərdə tutulan zəmanətlər bu sənədin dürüstlüyü, etibarlılığı və ya məzmununa aid deyil. Nokia qabaqcadan xəbərdarlıq etmədən istənilən zaman bu sənədin məzmununa yenidən baxmaq və ya ona dəyişiklik etmək hüququnu özündə saxlayır.

Xüsusi məhsulların əldə olunması imkanı ərazidən asılı olaraq dəyişə bilər. Yaxınlığınızda yerləşən Nokia dilerinə müraciət etməyiniz xahiş olunur.

Bu cihazın tərkibinə ABŞ və ya digər ölkələrin ixracat qanunları və qaydalarının şamil edildiyi istehlak malları, texnologiya və ya proqram təminatı daxil ola bilər. Qanunun tələblərindən kənara çıxmaq qadağandır.

9253705/nəşr № 1

Mündəricat

Sizin təhlükəsizliyiniz üçün.....7

Ümumi məlumat 11

Funksiyalara ümumi baxış..... 11

İstifadə kodları 11

Təhlükəsizlik kodları..... 11

PIN kodları 11

PUK kodları 12

Əngəlləmə şifrəsi 12

Konfiqurasiya parametrləri

üzrə xidmət..... 12

Funksiya və

proqramları yükləyin 13

İnternetdə Nokia dəstəyi..... 14

1. Başla..... 15

Qapağı açın 15

SIM kart və batareyanı

quraşdırın / yerinə taxın..... 15

Batareyanı doldurun 17

Telefonu yandırılıb-söndürmə..... 17

Qoş və istifadə et xidməti..... 18

Normal istifadə vəziyyəti..... 18

2. Telefonunuz 19

Düymələr və hissələr 19

Gözləmə rejimi..... 21

Ekran 21

Şəxsi qısa yol siyahısı 21

Gözləmə rejimində qısa yol..... 22

Enerjiyə qənaət 22

İndikatorlar 23

Klaviaturanın kilidlənməsi

(blokirovka) 24

3. Zəng funksiyaları.....25

Zəng etmə 25

Tez zəng..... 25

Zəngə cavab ver və

ya imtina et 26

Zəngi gözlətmək..... 26

Zəng vaxtı seçilə bilən

parametrlər 26

4. Mətnin yazılması.....28

Parametrlər..... 28

Predikativ üsulla mətn

daxil etmə 29

Mürəkkəb sözlərin yazılışı..... 29

Adi mətn daxil etmə üsulu 30

5. Menyularda naviqasiya.....31

6. Mesajlar32

Mətn mesajları (SMS)..... 32

SMS mesajının yazılması

və göndərilməsi..... 33

SMS mesajın oxunması

və cavab verilməsi 34

Şablonlar 34

Multimedia mesajları (MMS)..... 35

Multimedia mesajının

yazılması və göndərilməsi..... 35

Multimedia mesajının

oxunması və cavab verilməsi 37

Yaddaşın dolması	38	Telefon kitabçasını köçürmək	50
Qovluqlar	38	Telefon kitabçasına	
Ani mesajlar	39	düzəlişlər etmək	51
Ani mesajın yazılması	39	Əlaqələri və ya əlaqələrə	
Ani mesajın alınması	40	aid nömrələri silmək	51
E-poçt proqramı	40	Kart vizitlər	51
E-poçt mesajının		Xəttəə olmaq	52
yazılması və göndərilməsi	41	Üzv olmuş adlar	53
E-poçtun yüklənməsi	41	Üzvlərə yeni əlaqələr əlavə et....	53
E-poçt mesajının oxunması		Üzvləri ekrana gətirmək	54
və ona cavabın verilməsi	42	Əlaqəni üzvlükdən çıxarmaq	54
Daxil olan mesajlar qutusu		Parametrlər	55
və digər qovluqlar	42	Qruplar	55
E-poçt mesajlarının silinməsi	42	Tez zəng	55
Səs mesajları	43	İnformasiya, xidmət	
Məlumat mesajları	43	və nömrələrim	56
Xidməti komandalar	43	9. Parametrlər	57
Mesajların silinməsi	44	Profillər	57
Mesaj parametrləri	44	Temalar	57
Mətn və SMS tipli		Melodiyalar	58
e-poçt mesajlar	44	İşıqlar	58
Multimedia	45	Qısa yollarım	58
E-poçt	46	Ekran	59
Digər parametrlər	47	Tarix və zaman	60
Mesaj sayqacı	47	Zəngl	60
7. Zənglərin qeyd kitabçası ...	48	Telefon	61
Ən son zəng edənlər	48	Bağlantı	62
Sayğaclar və xronometrlər	48	Aksessuarlar	63
8. Telefon kitabçası	49	Konfigurasiya	64
Əlaqəni axtarmaq	49	Təhlükəsizlik	65
Adları və nömrələri		Fabrik parametrlərini	
qeyd etmək	49	bərpa etmək	66
Yaddaşda nömrə, məlumat		10. Qalereya	67
və ya şəkil saxlamaq	49		

11. Təşkilatçı	68	Təhlükəsiz əlaqə üzrə şriftlər	81
Zəngli saat	68	Başlıq	81
Zəngli saatin zəngini		Başlığı qəbul et	82
dayandırmaq	68	Faylları yüklə	82
Təqvim	69	Xidmətə dair alınan mesajlar	82
Təqvimə qeyd yazmaq	69	Xidmətə dair alınan	
Qeydlərlə xatırlatma	69	mesajlar üzrə qurulma	83
Tapşırıqlarım	70	Keş yaddaşı	83
Qeydlər	70	Mövqeləndirici məlumatlar	84
Kalkulyator	71	Brauzerin təhlükəsizliyi	84
Xronometr	71	Təhlükəsizlik modulu	85
Geri sayan taymer	72	Sertifikatlar	86
		Rəqəmli imza	87
12. Proqramlar	74	14. SIM xidmətləri	88
Oyunlar	74	15. Batareya haqqında	
Oyun başlat	74	məlumat.....	89
Oyun yükləmək	74	Doldurma və boşaltma	89
Oyun parametrləri	74	Nokia bataryalarının orijinal	
Kolleksiya	75	olub olmamasının təsbit	
Proqramı başlat	75	edilməsinə dair göstərişlər	90
Proqramlara dair		Qoruma və texniki xidmət	92
digər parametrlər	75	Təhlükəsizliklə bağlı	
Proqram yükləmək	76	əlavə məlumat	94
13. Veb	77		
Brauzeri qurmaq	77		
Xidmətə bağlanmaq	77		
Brazuser ilə səhifələrdə gəzinti	78		
Telefon düymələri ilə			
brauzerdə gəzinti	79		
Brauzerdə gəzərkən seçimlər	79		
Birbaşa zəng	79		
Görünüş parametrləri	79		
Kukilər	80		

Sizin təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə riayət edilməməsi təhlükəli və ya qanuna zidd ola bilər. Daha ətraflı məlumat üçün təlimatın tam mətnini oxuyun.



TELEFONU TƏHLÜKƏSİZ İŞƏ SALIN

Simsiz telefonların istifadəsinin qadağan edildiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə telefonu işə salmayın.



İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARINA RIAYƏT OLUNMALIDIR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllerinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizlik qaydalarını düşünməlisiniz.



İNTERFERENSİYA

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün



TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Simsiz telefonlar təyyarələrdə maneələrə səbəb ola bilər.



XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN

Telefonu yanacaq doldurma məntəqələrində istifadə etməyin. Telefonu yanacaq və kimyəvi maddələrin yanında istifadə etməyin.



PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN

Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefondan istifadə etməyin.

Sizin təhlükəsizliyiniz üçün



MƏQSƏDƏ MÜVAFIQ İSTİFADƏ EDİN

Telefonu məhsulun sənədində göstərilən normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda telefonun antenasına toxunmayın.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırma və ya təmir edə bilər.



AKSESSUARLAR VƏ BATAREYALAR

Yalnız təsdiq edilmiş aksesuarlar və batareyalardan istifadə edin. Uyğun olmayan məhsullara qoşulmayın.



SUYA DAVAMLILIQ

Telefonunuzun suya qarşı müqaviməti yoxdur. Onu quru vəziyyətdə saxlayın.



REZERV SURƏTLƏR

Telefonunuzun yaddaşındakı bütün vacib məlumatların ehtiyat kopyasını çıxartmağı və ya onların yazılı surətini almağı unutmayın.



DİĞƏR CİHAZLARA QOŞULMASI

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadəçi təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.



TƏCİLİ YARDIM ZƏNGLƏRİ

Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekrandakı yazıları pozmaq və başlanğıc ekranına qayıtmaq üçün "son" düyməsinə lazım olduğu qədər basın. Təcili telefon nömrəsini yığın sonra zəng düyməsini basın. Öz yerinizi bildirin. İcazə verilənədek zəngi bitirməyin.

■ Telefonunuz haqqında məlumat

Bu instruksiyada təsvir edilən mobil telefon cihazının GSM 900/1800 şəbəkələrində istifadə edilə biləcəyi təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihazın funksiyalarını istifadə etdikdə bütün qanunlara riayət edin və başqalarına məxfilik haqları və qanuni hüquqlarına hörmət göstərin.



Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.

■ Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bu cihazın imkanlarının eksəriyyəti simsiz şəbəkənin imkanlarından asılıdır. Bu şəbəkə xidmətləri bütün şəbəkələrdə olmaya bilər və ya şəbəkə xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə müvafiq razılıq əldə etməlisiniz. Sizin xidmət provayderiniz onların istifadəsi üçün Sizə əlavə göstərişlər və tətbiq ediləcək qiymətlər haqqında məlumat verə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadəniyə təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Məsəl üçün, dildən asılı olan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.

Sizin xidmət provayderiniz tələb edə bilər ki, Sizin cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda peyda olmayacaq. Həmçinin Sizin cihazınız xüsusi konfigurasiyaya malik ola bilər. Bu konfigurasiya menyü adlarında, menyü sırasında və nişanlarda dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və SSL) dəstəkləyir. Bu qurğunun mətn mesajları, multimedia mesajları, e-poçt, şəbəkədə mövcudluq xidməti, mobil Internet xidmətləri, mətn və proqramların yüklənməsi kimi bəzi funksiyalarının istifadə edilə bilməsi üçün onlarla əlaqədar texnologiyaların şəbəkə tərəfindən dəstəklənməsi tələb olunur.

■ Ortaq yaddaş

Telefonun iki növ yaddaşı mövcuddur. Aşağıda sadalanan funksiyalar birinci növ yaddaşı birgə istifadə edə bilirlər: əlaqələr, mətn mesajları, multimedia mesajları (qoşqusuz), qruplar, təqvim və görülmək işlər üzrə qeydlər. İkinci növ ortaql yaddaş *Gallery*, qovluğundakı fayllar tərəfindən, multimedia mesajlarının qoşquları, e-poçt və Java™ proqramları tərəfindən istifadə edilir. Bu elementlərin birinin və ya daha çoxunun istifadəsi yaddaşda birgə istifadə edən digər elementlər üçün yaddaş həcmi azalda bilər. Məsələn, əgər yaddaşda bir çox Java proqramı saxlanılırsa, onlar mövcud yaddaşın tamamını tuta bilər. Birgə istifadə edilən yaddaşda elementini istifadə etməyə cəhd etdikdə sizin cihazın ekranında yaddaşın dolu olmasına dair yazı göstərilə bilər. Bu halda davam etmədən əvvəl birgə yaddaş istifadə edən elementlərdə mühafizə edilən müəyyən məlumatı və ya komponentləri silin. Mətn mesajları kimi bəzi funksiyaların digər funksiyalarla birgə istifadə etdiyi yaddaşla yanaşı müəyyən həcmdə yaddaş sırf onlar üçün ayrılabilir.

■ Aksesuarlar

Aksesuar və əlavə qurğuların istifadəsinə dair bir neçə praktiki qayda:

- Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
- Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpseldən yapışın.
- Avtomobildə quraşdırılmış aksesuarların düzgün quraşdırılmasını və işləməsini mütləmədi olaraq yoxlayın.
- Mürəkkəb avtomobil aksesuarları professional personal tərəfindən quraşdırılmalıdır.

Ümumi məlumat

■ Funksiyalara ümumi baxış

Telefonunuzda təqvim, saat və zəngli saat kimi gündəlik istifadə üçün yararlı bir çox funksiya var. Telefonunuz aşağıda sadalanan funksiyaları da dəstəkləyir:

- Genişlənə bilən hipertekst yazma dili (XHTML) (Bax “Veb,” səh. 77.)
- E-poçt proqramı (Bax “E-poçt proqramı,” səh. 40.)
- Hal hazırda xəttə olan şəxslər (Bax “Xəttə olmaq,” səh. 52.)
- Java 2 Platform, Micro Edition (J2ME™) (Bax: “Proqramlar,” səh. 74.)

■ İstifadə kodları

Təhlükəsizlik kodları

Təhlükəsizlik kodu (uzunluğu 5 ilə 10 rəqəm arasında) telefonunuzu icazəsiz istifadəyə qarşı qorumağa kömək edir. Əvvəlcədən qoyulmuş kod 12345-dir. Kodu dəyişmək və telefonun kod istəməsini təmin etmək üçün bu sənədə baxın: “Təhlükəsizlik,” səh. 65.

PIN kodları

“Şəxsi identifikasiya nömrəsi” (PIN) kodu və “universal şəxsi identifikasiya nömrəsi” (UPIN) (uzunluğu 4 ilə 8 rəqəm arasında) sizin SIM kartınızı icazəsiz istifadəyə qarşı qorumağa kömək edir. “Təhlükəsizlik,” səhifə. 65.bax.

PIN2 kodu (uzunluğu 4 ilə 8 rəqəm arasında) SIM kartıyla birgə gəlir və bu, bəzi funksiyalar üçün tələb olunur.

PIN modulu, təhlükəsizlik modulundakı məlumatdan istifadə üçün tələb olunur. “Təhlükəsizlik modulu,” səhifə. 85.bax

İmza PIN kodu rəqəmli imza üçün tələb edilir. “Rəqəmli imza,” səhifə. 87.bax

PUK kodları

“Kilidi açmaq üçün şəxsi kod” (PUK) kodu və “Kilidi açmaq üçün universal şəxsi kod” (PUK) kodu (8 rəqəmli) kilidlənmiş PIN kodu və UPIN kodunu, hərəsi öz yerinə aid olmaqla, dəyişmək üçün lazımdır. PUK2 kodu (8 rəqəmli) blok edilmiş PIN2 kodunu dəyişmək üçün tələb olunur. Əgər kodları SIM kartıyla təchiz edilməyibse, öz yerli xidmət provayderinizə kodları almaq üçün müraciət edin.

Əngəlləmə şifresi

Əngəlləmə şifri (4 rəqəm) [Call barring service](#) istifadə edildikdə tələb olunur. “Təhlükəsizlik,” səhifə. 65.bax.

■ Konfiqurasiya parametrləri üzrə xidmət

Mobil İnternet xidmətləri və MMS kimi bəzi şəbəkə xidmətlərindən istifadə etmək üçün telefonunuzun düzgün konfiqurasiya parametrləri olmalıdır. Siz parametrləri birbaşa konfiqurasiya mesajı kimi qəbul edə bilərsiniz. Parametrləri qəbul etdikdən sonra siz onları telefonunuzda saxlamalısınız. Xidmət provayderiniz parametrləri yaddaşda saxlamaq üçün tələb olunan PIN kodunu sizə verə bilər. İstifadə imkanları barəsində ətraflı məlumat almaq üçün öz şəbəkə

operatorunuz, xidmət provayderiniz, sizə ən yaxın səlahiyyətli Nokia dilerinə müraciət edin və ya Nokia veb saytının www.nokia.com/support ünvanındakı dəstək bölümünü ziyarət edin.

Konfigurasiya mesajını aldıqda ekranda bu yazı çıxır *Configuration sett. received.*

Parametrləri yaddaşa saxlamaq üçün bunu seçin **Show > Save**. Əgər telefon *Enter settings' PIN:* tələb edirsə, parametrlər üçün PIN kodu daxil edin və **OK** seçin. PIN kodu almaq üçün parametrləri verən xidmət provayderinizə müraciət edin. Əgər bundan əvvəl heç bir parametr yaddaşa salınmayıbsa, bu parametrlər yaddaşa salınacaq və əsas konfigurasiya parametrləri kimi qəbul ediləcəkdir. Əks təqdirdə telefon bu sualı verir: *Activate saved configuration settings?*

Parametrləri rədd etmək üçün **Exit** və ya **Show > Discard** seçin.

Parametrləri dəyişdirmək üçün "Konfigurasiya," səh. 64 baxın.

■ Funksiya və proqramları yükləyin

Telefona yeni funksiya (məsələn, mövzuları) yükləyə bilərsiniz (bu bir şəbəkə xidmətidir). Yükləmə funksiyasını seçin (məsələn, *Gallery* menyusundan). Yükləmə funksiyasını istifadə etmək üçün əlaqədar menyunun tərifinə baxın. müxtəlif xidmətlərin, qiymətlərin və tariflərin mövcudluğu barədə xidmət provayderinizlə əlaqə saxlayın.



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edənlər.


■ **İnternetdə Nokia dəstəyi**

Bu təlimatın son versiyası, sizin Nokia cihazınıza dair əlavə məlumat, yüklənən proqramlar və xidmətlərlə bağlı məlumat üçün www.nokia.com/support və ya yerli Nokia internet saytına baxın.

1. Başla

■ Qapağı açın

Telefonun qapağını açdıqda o təxminən 154 dərəcə açılır. Qapağı daha çox açmağa çalışmayın.



■ SIM kart və batareyanı quraşdırın / yerinə taxın

Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.


Bütün SIM kartları balaca uşaqların əli çatmadığı yerdə saxlayın. SIM xidmətlərinin mövcudluğu, qiymətləri və istifadəsi ilə bağlı məlumatı SIM kart satıcısından, şəbəkə operatorundan, xidmət provayderindən və digər satıcılardan ala bilərsiniz.

Bu cihazın BL-5B tipli batareyayla istifadə edilməsi nəzərdə tutulub.



SIM kart və onun kontaktları cızılmaq və ya əyilməklə asanlıqla zədələne bilər, buna görə onu götürəndə, taxanda və çıxardanda diqqətli olun.

Başla


Telefonun arxa qapağını açmaq üçün onu sürüşdürərək çıxardın (1).





Batareyanı göstərilədiyi kimi çıxardın (2). SIM kartın tutucusunu açın (3).



SIM kartı yerinə taxın (4). SIM kartın lazımı şəkildə yerinə salındığını və kartın qızıl rəngli kontakt sahəsinin üzə aşağı olduğunu yoxlayın. SIM kart tutucusunu bağlayın (5) və öz yerinə oturana qədər basın.



Batareyanı dəyişdirin (6). Batareyaya kontaktlarının düzgün olduğuna fikir verin. Həmişə orijinal Nokia batareyalarından istifadə edin. "Nokia batareyalarının orijinal olub olmamasının təsbit edilməsinə dair göstərişlər," səhifə. 90.bax



Arxa qapağı öz yerinə sürüşdürün (7).

■ Batareyanı doldurun



Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareyalar, batareya dolduran qurğular və aksesuarlardan istifadə edin. Digər növün istifadəsi cihaza tətbiiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.

Bu cihazla istifadə etməzdən əvvəl batareyanı dolduran qurğunun model nömrəsini yoxlayın. Bu telefon cihazının onunla birlikdə təmin edilən ACP-7 və ya ACP-12 tipli adapterlə istifadəsi nəzərdə tutulub.

Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpsəldən yapışın.

1. Adapteri dəyişən cərəyan rozetkəsinə taxın.
2. Adapterin ştəkkerini telefonunun altındakı yuvaya birləşdirin.

Doldurulma vaxtı istifadə edilən adapter və batareyadan asılıdır.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.



■ Telefonu yandırır-söndürmə



Xəbərdarlıq: Simsiz telefonların istifadəsi qadağan edildiği yerlərdə və ya bunun nəticəsində interferensiya və ya təhlükə törədilə bilərse telefonu işə salmayın.

Bitirmə düyməsini bas və saxla.

Əgər telefon PIN və ya UPIN kodu tələb edirsə, kodu daxil edin (**** şəklində) və seçin **OK**.

Qoş və istifadə et xidməti

Telefonunuzu birinci dəfə qoşanda və telefon gözləmə rejimində olduqda sizdən xidmət provayderinizin (şəbəkə) xidmətinizin konfigurasiya parametrlərini daxil etməyiniz tələb ediləcəkdir. Bu istəyi təsdiq edin və ya rədd edin. Bax: [Connect to service provider support](#) Xidmət provayderindən dəstəyin alınması - “Konfigurasiya”, səh. 64 və “Konfigurasiya parametrləri üzrə xidmət”, səh. 12.


■ Normal istifadə vəziyyəti

Telefonu ancaq normal vəziyyətdə istifadə edin.

Sizin cihazın xarici antenası var.




Qeyd: Digər radio ötürücü cihazlarında olduğu kimi telefon işləyərkən zərurət olmadıqda antenaya toxunmayın. Antena ilə kontakt zəngin keyfiyyətinə təsir edir və cihazın daha çox enerji sərfi ilə işləməsinə səbəb ola bilər. Qurğunu işlətdiyiniz zaman antena sahəsiylə təmasdan qaçınmağınız antenanın göstəricilərinin və batareyanın istismar müddətinin optimal səviyyədə olmasına kömək edir.



2. Telefonunuz


■ Düymələr və hissələr

- Qulaqlıqlar (1)
- Ekran (2)
- Sola istiqaməti seçmə düyməsi (3)
- Orta istiqaməti seçmə düyməsi (4)
- Sağa istiqaməti seçmə düyməsi (5)
- Bu düymələrin funksiyası düymələrin üstündəki ekranda yazılan təlimat xarakterli mətindən asılıdır.
- 4-istiqamətli naviqasiya düymələri (6)
- Yuxarı, aşağı, sola və sağa hərəkət edin
- Zəng düyməsi (7)
- Bitirmə düyməsi və söndürmə/ yandırma düyməsi (8)
- Adapterin birləşdirilməsi (9)
- Qulaqlıqların yuvası (birləşdiricisi) (10)
- Mikrofon (11)
- Bilək ipi üçün dəlik (12)




- Dinamik (13)
- Yanıb-sönən işıq (14)

Əgər *Light effects* parametri *On* - aktiv vəziyyətdirsə onda qapağı bağlı olduqda yanıb sönən işıq sizi telefonun statusu haqqında xəbər verəcək (məsələn, daxil olan zənglər haqqında). “İşıqlar,” səhifə. 58.bax



Qeyd: Ötürücüyə toxunmaqdan qaçın, çünkü onun ancaq səlahiyyətli xidmət personalı tərəfindən istifadə edilməsi nəzərdə tutulub.




Xəbərdarlıq: Bu cihazın bəzi hissələrinin tərkibinə nikel daxil ola bilər. Onların dəriylə uzun müddət təmasda olmasına yol verməyin. Nikellə uzun müddətli təmas nikelə qarşı allergiyanın yaranmasına səbəb ola bilər.

■ Gözləmə rejimi

Telefon istifadəyə hazırdsı və siz hər hansı bir simvol daxil etmədinizsə, telefon gözləmə rejimindədir.

Ekran

- Şəbəkənin adı və ya operatorun loqotipi (1).
- Mobil telefon şəbəkəsinin olduğunuz yerdəki signal qəbul etmə gücü (2).
- Batareya güc ehtiyatının səviyyəsi (3).
- Sola seçim düyməsi budur: **Go to** (4).
- Orta seçim düyməsi budur **Menu** (5).
- Sağ seçim düyməsi budur **Names** (6) və ya seçdiyiniz başqa bir funksiya qısa yoldur. “Qısa yollarım,” səhifə. 58.bax
Hər bir operatorun veb-saytına girmək üçün məhz bu operatora məxsus addan istifadə oluna bilər.



Şəxsi qısa yol siyahısı

Sol seçim düyməsi: **Go to** (4).

Şəxsi qısa yollar siyahısının funksiyalarına baxmaq üçün bunu seçin: **Go to**. Funksiyanı aktivləşdirmək üçün onu seçin.

İstifadə edilməsi mümkün olan funksiyaları seçmək üçün bunu seçin: **Go to** > **Options** > *Select options*. Qısa yol siyahısına funksiya əlavə etmək üçün bunu seçin **Mark**. Qısa yol siyahısından funksiyanı çıxartmaq üçün bunu seçin **Unmark**.

Şəxsi qısa yollar siyahısını yenidən nizamlamaq üçün bunu seçin: **Go to** > **Options** > *Organise*. İstənilən funksiyanı seçin və **Move** və funksiyanı köçürmək istədiyiniz yeri göstərin.

Gözləmə rejimində qısa yol

- Yığılmış nömrələrin siyahısını əldə etmək üçün zəng düyməsini bir dəfə bas. İstədiyiniz nömrəni və ya adı seçin və bu nömrəyə zəng etmək üçün zəng düyməsinə basın.
- Veb brauzeri açmaq üçün **0**bas və saxla.
- Səsli poçt qutusuna zəng etmək üçün **1**bas və saxla.
- Naviqasiya düymələrindən qısa yol kimi istifadə edin.
“Qısa yollarım,” səhifə. 58.bax

Enerjiyə qənaət

Telefonun qapağı açıq olduqda və telefonun heç bir funksiyası müəyyən vaxt ərzində istifadə edilmədikdə ekrana rəqəmli saat çıxır. Enerjiyə qənaət rejimini aktivləşdirilməsilə əlaqədar bax: *Power saver* - “Ekran,” səh. 59 Ekran qoruyucusunu qeyri-aktiv vəziyyətə keçirmək üçün hər hansı bir düyməyə basın.



10:30

İndikatorlar

-  Siz bir və ya bir neçə mətn və ya şəkil mesajı aldınız. “SMS mesajının oxunması və onlara cavab verilməsi,” səhifə. 34.bax
-  Siz bir və ya bir neçə multimedia mesajı aldınız. “Multimedia mesajının oxunması və ona cavabın verilməsi,” səhifə. 37.bax
-  Telefon cavabsız zəng qeyd etmişdir. “Zənglərin qeyd kitabçası,” səhifə. 48.bax
-  Klaviatura kilidlidir. “Klaviaturan kilidlənməsi (blokirovka),” səhifə. 24.bax
-  *Incoming call alert* və *Message alert tone* qeyri-aktiv vəziyyətdə ikən zəng və ya mətnli mesaj daxil olduqda telefonun zəngi çalmır. “Melodiyalar,” səhifə 58.bax
Zəngli saat bu rejimdədir *On*. “Zəngli saat,” səhifə. 68.bax
-  Paket məlumat rabitə rejimi *Always online* seçilibsə və paket məlumatı xidməti mövcuddursa, ekranda indikator göstərilir. “Bağlantı,” səhifə. 62.bax
-  Paket məlumat rabitəsi qurulmuşdur. Bax “Bağlantı”, səh. 62 və “Brazuser ilə səhifələrdə gəzinti”, səh. 78.
-  Dial-up paket məlumat rabitəsi müddəti ərzində gələn və ya gedən zənglər olarsa, paket məlumat rabitəsi müvəqqəti olaraq dayandırılır.

■ Klaviaturanin kilidlənməsi (blokirovka)

Düymələrin təsadüfən basılmasının qarşısını almaq məqsədilə onu kilidləmək üçün **Menu** seçin və 1.5 saniyə ərzində * basın.

Klaviaturanın kilidini açmaq üçün **Unlock** seçin və * basın. Əgər *Security keyguard On* rejiminə qoyulubsa, tələb olunduqda təhlükəsizlik kodunu daxil edin.

Klaviatura kilidi olduqda zəngə cavab vermək üçün zəng düyməsinə basın. Danışığı kəsəndə qurtarıqda və ya zəngi rədd etdikdə klaviatura avtomatik olaraq kilidlənir.

Security keyguard üçün səh 61-dəki "Telefon"-a bax.

Klaviatura kilidli olduqda belə telefonunuzda proqramlaşdırılmış rəsmi təcili xidmətlərin nömrələrinə zəng etmək mümkündür.

3. Zəng funksiyaları

■ Zəng etmə

1. Bölgə kodu daxil olmaqla telefon nömrəsini daxil edin.
Xaricə zəng etmək üçün beynəlxalq çıxış kodu üçün (+ simvolu beynəlxalq xəttə çıxış kodunu əvəz edir) *iki dəfə basın və sonra ölkə kodu və lazımdırsa, bölgə kodunu (əvvəlində "0" olmadan) və telefon nömrəsini yığın.
2. Bu nömrəyə zəng etmək üçün, "zəng" düyməsinə basın.
3. Zəngi kəsmək və ya zəng etmə təşəbbüsünü dayandırmaq üçün "son" düyməsinə basın və ya telefonun qapağını bağlayın.

Adları istifadə edərək zəng etmək üçün adı və ya telefon nömrəsini [Contacts](#) də tapın. "Əlaqəni axtarmaq," səhifə. 49.bax Nömrəyə zəng etmək üçün "zəng" düyməsinə basın.

Ən son zəng etdiyiniz və ya zəng etmək istədiyiniz nömrələrin siyahısını açmaq üçün gözləmə rejimində ikən "zəng" düyməsinə bir dəfə basın. İstədiyiniz nömrəyə zəng etmək üçün bu nömrəni və ya adı seçin və "zəng" düyməsinə basın.

Tez zəng

Telefon nömrəsini 2-dən 9-a qədər tez zəng düymələrindən birinə təyin edin "Sizin təhlükəsizliyiniz üçün," səhifə. 55.bax Nömrəni aşağıda sadalanan üsullardan birisi vasitəsilə yığın:

- Tez zəng düyməsinə basın və sonra da zəng düyməsinə basın.
- Əgər [Speed dialling On](#) rejimindədirsə, zəng başlayana qədər tez zəng düyməsini basıb tutun. Bax: "Zəngli" [Speed dialling](#), səh. 60.

■ Zəngə cavab ver və ya imtina et

Daxil olan zəngə cavab vermək üçün hər hansı bir düyməyə basın və ya telefonu açın. *Answer when fold is opened* parametrinin *On*, vəziyyətinə keçirilməsilə əlaqədar bax: “Zəngl,” səh. 60. Zəngi kəsmək və ya zəng etmə təşəbbüsünü dayandırmaq üçün “son” düyməsinə basın və ya telefonun qapağını bağlayın.

Zəngi kəsmək və ya zəng etmə təşəbbüsünü dayandırmaq üçün “son” düyməsinə basın və ya telefonun qapağını bağlayın. Telefonun qapağı bağlı ikən daxil olan zəngdən imtina etmək üçün telefonun qapağını açın və “son” düyməsinə basın.



Məsləhət: Əgər *Divert if busy* (məsələn, sizin audio poçt qutunuza) funksiyası aktivləşdirilmişdirsə, daxil olan zəngdən imtina edildikdə zənglər başqa yere istiqamətləndirəcək. “Zəngl,” səhifə. 60.bax

Əgər telefon düyməsi olan uyğun qulaqlıqlarla birlikdə istifadə edilirsə, zəngə cavab vermək və onu kəsmək üçün qulaqlıqların düyməsinə basın.

Zəngi gözlətmək

Aktiv zəng vaxtı gözləyən zəngə cavab vermək üçün zəng düyməsinə basın. Birinci zəng gözləməyə alınacaq. Aktiv zəngi dayandırmaq üçün son düyməsinə basın.

Call waiting funksiyasını aktivləşdirmək üçün “Zəngl,” səhifə. 60. baxın.

■ Zəng vaxtı seçilə bilən parametrlər

Zəng vaxtı seçə biləcəyiniz parametrlərin bir çoxu şəbəkə xidmətlərinə aiddir. Mövcud imkanlar barəsində məlumat almaq üçün öz şəbəkə operatorunuz və ya xidmət provayderinizə müraciət edin. zəng vaxtı **Options** seçin və aşağıdakı parametrlərdən:

zəng parametrləri bunlardır: *Mute* və ya *Unmute*, *Contacts*, *Menu*, *Lock keypad*, *Loudspeaker* və ya *Handset*.

Şəbəkə xidmətləri parametrlər bunlardır: *Answer* və *Reject*, *Hold* və ya *Unhold*, *New call*, *Add to conference*, *End call*, *End all calls*, və aşağıdakılar:

Send DTMF — melodiya kodlarını göndərmək üçün.

Swap — aktiv zəng və gözləyən zəng arasında keçiş

Transfer — gözləyən zəngi aktiv zənglə birləşdirmək və özünü xətən ayırmaq

Conference — altı nəfərə qədər iştirakçının iştirak edə biləcəyi konfrans zəngini təşkil etmək üçün.

Private call — konfrans danışığı zamanı şəxsi söhbət aparmaq.



Xəbərdarlıq: Reproduktor istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

4. Mətnin yazılması

Siz adi və ya predikativ daxil etmə üsulunu istifadə edərək mətn (məsələn, mesaj) daxil edə bilərsiniz. Adi mətn daxil etmə üsulundan istifadə etdikdə **1**-dən **9**-a rəqəm düymələrini istənilən simvol çıxana qədər təkrar basın. Mətni predikativ üsulla daxil etdikdə düyməni ancaq bir dəfə basaraq hərfi daxil edə bilərsiniz.

Mətni yazdıqda mətnin predikativ üsulla daxil edildiyi  işarətilə, adi üsulla daxil edildiyi isə  işarəsilə göstərilir. **Abc** **abc** və ya **ABC** mətn daxil etmə indikatorunun yanında çıxır və simvolun böyük-küçüklüyü göstərir.

Simvolun böyük-küçüklüyü və mətnin daxil etmə rejimini dəyişdirmək üçün **#düyməsinə** basın. **123** işarəti rəqəm daxil etmə rejimini göstərir. Hərflər daxil etmə rejimindən rəqəm daxil etmə rejiminə keçmək üçün **#düyməsinə** basın və saxlayın və *Number mode* seçin.

■ Parametrlər

Mətn dilini seçmək üçün **Options** > *Writing language* seçin. Predikativ üsulla mətn daxil etmə rejimi ancaq siyahıda sadalanan dillər üçün mümkündür.

Predikativ üsulla mətn daxil etmək üçün bunları seçin: **Options** > *Dictionary on* və ya mətni adi üsulla daxil etmək üçün *Dictionary off* variantını seçin.

■ Predikativ üsulla mətn daxil etmə

Predikativ üsulla mətn daxil etmə rejimi sizin də yeni sözlər əlavə edə biləcəyiniz daxili lüğətə əsaslanır.

1. **2-dən 9-a** qədər düymələri istifadə edərək söz yazmağa başlayın. Bir hərf daxil etmək üçün hər düyməni ancaq bir dəfə basın. Hər bir düymə basılışından sonra söz dəyişir.
2. Söz yazmağı qurtardıqdan sonra və o düzdürsə, onu təsdiq etmək üçün **0** düymələrini basaraq boşluq əlavə edin və ya hər hansı bir naviqasiya düyməsinə basın. Kursoru hərəkət etdirmək üçün naviqasiya düyməsinə basın.

Əgər söz düzgün deyilsə düyməsinə bir neçə dəfə basın və ya bunu seçin **Options** > **Matches**. İstədiyiniz söz ekrana çıxanda, onu təsdiq edin.

Əgər ekrana ? simvolu çıxırsa, demək ki, sizin yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Lüğətə söz əlavə etmək üçün **Spell** seçin. Sözü daxil edin (adi mətn daxil etmə üsuluyla) və **Save** seçin.

3. Növbəti sözü yazmağa başlayın.

Mürəkkəb sözlərin yazılışı

Sözün birinci hissəsini daxil edin və onu təsdiq etmək üçün sağ naviqasiya düyməsini basın. Sözün axırıncı hissəsini yazın və sözü təsdiq edin.

■ **Adi mətn daxil etmə üsulu**

İstənilən simvol çıxana qədər **1**-dən **9**-a rəqəm düymələrini bir neçə dəfə basın. Rəqəm düyməsi vasitəsilə yazıla bilən bütün simvollar düymənin üstündə yazılmayıb. Yazıla bilən simvollar mətnin hansı dildə yazıldığından asılıdır. “Parametrlər,” səhifə. 28.bax

Əgər yazmaq istədiyiniz növbəti hərf indikiylə eyni düymədə yerləşirsə, kursor çıxana qədər gözləyin və ya naviqasiya düymələrindən birinə basın və hərfi daxil edin.

Ən çox istifadə edilən durğu işarətləri və xüsusi simvollar **1** düyməsi vasitəsilə yazıla bilər.

5. Menyularda naviqasiya

Telefon, sizə menyularda qruplaşdırılmış geniş çeşiddə funksiyalar təklif edir.

1. Menyuya daxil olmaq üçün **Menu** seçin. menyunun görünüşünü dəyişdirmək üçün **Options** > *Main menu view* > *List* və ya *Grid* seçin.
2. Menyunun içində hərəkət edin və alt menyunu seçin (məsələn, *Settings*).
3. Əgər menyunun alt menyuları varsa, istədiyinizi seçin (məsələn, *Call*).
4. Əgər seçilən menyunun da öz alt menyuları varsa, istədiyinizi seçin (məsələn, *Anykey answer*).
5. İstədiyiniz parametrləri seçin.
6. Əvvəlki menyuya səviyyəsinə qayıtmaq üçün **Back** seçin. Menyudan çıxmaq üçün **Exit** seçin.

6. Mesajlar



Mesaj xidmətləri ancaq şəbəkənz və ya xidmət provayderiniz tərəfindən dəstəkləndikdə istifadə edilə bilər.



Qeyd: Mesaj göndərdikdə telefonunuzun ekranında bu yazı çıxa bilər: *Message sent*. Bu sözlər təsdiq edir ki, mesaj sizin cihaza proqramlaşdırılmış mesaj mərkəzinin nömrəsinə göndərilmişdir. Bununla mesajın ünvanlandığı təyinatə çatdırılması təsdiq edilmir. Mesaj xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.



Zəruri məlumat: Mesajları açarkən diqqətli olun. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Ancaq lazımi funksiyalara malik olan qurğular mesajları ala və göstərə bilərlər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

■ Mətn mesajları (SMS)

Qısa mesaj xidmətlərini (SMS) istifadə edərək siz şəkilləri də ehtiva edən bir neçə adi mətn mesajından ibarət mesajı göndərib ala bilərsiniz (bu, şəbəkə xidmətidir).

Hər hansı bir mətn, şəkil və ya e-poçt mesajını göndərməzdən əvvəl siz öz mesaj mərkəzinizin nömrəsini yaddaşda saxlamalısınız. "Mesaj parametrləri," səhifə. 44.bax.

SMS e-poçt xidmətinin istifadə edilə bilməsinin mümkünlüyünü yoxlamaq və xidmətin abonentli olmaq üçün xidmət provayderinizə müraciət edin.

Sizin cihaz bir mesaj üçün nəzərdə tutulan simvollar limitini aşan text mesajlarının göndərilməsini dəstəkləyir. Uzun mesajlar iki və ya daha çox mesaj ardıcılığı kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və Çin dili kimi digər dildən olan simvollar daha çox yer tutduğu üçün bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Ekranın üst hissəsində mesajın uzunluğunu və qalan simvolların miqdarını göstərən indikatorunu görə bilərsiniz. Məsələn 10/2 onu göstərir ki, siz iki mesaj kimi göndəriləcək mətnə 10 simvol da əlavə edə bilərsiniz.

SMS mesajının yazılması və göndərilməsi.

1. **Menu** > **Messages** > **Create message** > **Text message** seçin.
2. Mesajı daxil edin. “Mətnin yazılması,” səhifə. 28.bax Mətn şablonlarını və ya şəkilli mesaj daxil etmək üçün “Şablonlar,” səh. 34.baxın. Hər bir şəkil mesajı bir neçə mətn mesajını ehtiva edir. Bir ədəd şəkilli və ya çox hissədən ibarət mesajın göndərilməsinin qiyməti, bir mətn mesajının göndərilməsinin qiymətindən daha çox ola bilər.
3. Mesaj göndərmək üçün **Send** > **Recently used**, **To phone number**, **To many**, və ya **To e-mail address** seçin. Əvvəlcədən müəyyən edilmiş mesaj profilini istifadə edərək mesaj göndərmək üçün **Via sending profile** seçin. Mesaj profillərlə əlaqədar məlumat üçün “Mətn və SMS tipli e-poçt mesajlar”, səh. 44.baxın. Telefon nömrəsini və ya e-poçt ünvanını seçin və ya daxil edin və ya profil seçin.



Qeyd: Şəkilli mesaj funksiyası yalnız şəbəkə operatoru və ya xidmət provayderi tərəfindən dəstəkləndikdə istifadə edilə bilər. Yalnız şəkilli mesaj elementlərini təklif edən müvafiq cihazlar şəkilli mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

SMS mesajın oxunması və cavab verilməsi.

SMS mesajı və ya SMS e-poçt aldıqda  göstərilir. Yanıb-sönən  mesaj yaddaşının dolu olduğunu göstərir. Yeni mesajları ala bilmək üçün *Inbox* qovluğundakı bəzi köhnə mesajlarınızı silin.

1. Yeni mesaj baxmaq üçün **Show** seçin. Daha sonra baxmaq üçün **Exit** seçin.

Mesajı daha sonra oxumaq üçün **Menu** > *Messages* > *Inbox* seçin. Birdən daha çox mesaj daxil olduqda oxumaq istədiyiniz mesajı seçin.  işarəti mesajın oxunmadığını bildirir.

2. Mesajı oxuduğunuz vaxt **Options** seçin və mesajı silin və ya ötürün, mesajı mətn mesajı və ya SMS e-poçtu kimi redaktə edin, oxuduğunuz mesajın adını dəyişdirin və ya başqa qovluğa köçürün və ya mesajın parametrlərinə dair məlumat alın. Siz eyni zamanda mesajın əvvəlindəki mətni telefonunuzdakı təqvimə xatırlatıcı qeyd kimi kopyalaya bilərsiniz. *Templates* qovluğunda saxlamaq üçün bunları seçin: **Options** > *Save picture*.
3. Mesajə cavab verilmək üçün **Reply** > *Text message*, *Multimedia msg.*, və ya *Flash message* seçin. Cavab mesajını daxil edin. E-poçt mesajına cavab verdikdə əvvəlcə e-poçt ünvanını və mövzunu təsdiq edin.
4. Ekranada göstərilən nömrəyə mesaj göndərmək üçün **Send** > **OK** seçin.

Şablonlar

Sizin telefonunuzda mətn, şəkil və ya SMS e-poçt mesajlarını istifadə edə biləcəyiniz mətn şablonları  və şəkil şablonları  var.

Bu şablonlar siyahısını açmaq üçün **Menu** > *Messages* > *Saved items* > *Text messages* > *Templates* seçin.

■ Multimedia mesajları (MMS)

Multimedia mesajının içində mətn, şəkil, təqvim qeydi və ya vizit kartı ola bilər. Əgər mesaj həddindən çox böyükdürsə, telefon onu qəbul etməyə bilər. Bəzi şəbəkələr İnternet ünvanı ehtiva edən mətn mesajları göndərməyə icazə verirlər – bu ünvanlar vasitəsilə multimedia mesajlarına baxmaq olar.



Qeyd: Yalnız müvafiq elementləri olan cihazlar multimediyə mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.

Siz zəng etdiyiniz, oyun oynadığınız, digər Java proqramını işlətdiyiniz və ya aktiv İnternet səyahəti zamanı multimedia mesajlarını ala bilməzsiniz. Multimedia mesajları müxtəlif səbəblərə görə ünvanına çatmaya bilər, buna görə də vacib məlumatların göndərilməsi məsələsində ancaq bu üsula etibar etməyin.

Multimedia mesajının yazılması və göndərilməsi

Multimedia mesajlarıyla əməliyyatların aparılmasıyla əlaqədar parametrləri təyin etmək üçün bu bölməyə bax: “Multimedia,” səh. 45. Multimedia mesaj xidmətinin istifadə edilə bilməsinin mümkünlüyünü yoxlamaq və xidmətin abonentini olmaq üçün xidmət provayderinizə müraciət edin.

1. **Menu** > **Messages** > **Create message** > **Multimedia msg.** seçin.
2. Mesajı daxil edin. “Mətnin yazılması,” səhifə. 28.bax

Fayl əlavə etmək üçün **Options** > **Insert** və aşağıdakı seçimlərdən istifadə edin:

Image — **Gallery** dan fayl əlavə etmək üçün.

Sound Clip — to insert a sound file from **Gallery**.

Business card və ya *Calendar note* — vizit kartını və ya təqvim qeydini mesaja əlavə etmək üçün.

Slide — mesaja slayd əlavə etmək üçün. Telefonunuz bir neçə səhifə (slayd) ehtiva edən multimedia mesajları dəstəkləyir. Hər bir slaydın tərkibində mətn, bir şəkil, təqvim qeydi və vizit kartı ola bilər. Əgər mesajın tərkibində bir neçə slayd varsa, istənilən slaydı açmaq üçün **Options** > *Previous slide*, *Next slide*, və ya *Slide list* seçin. Slaydların arasındakı intervalı təyin etmək üçün **Options** > *Slide timing* seçin. Mətn ünsürünü mesajın yuxarisına və ya aşağısına keçirmək üçün **Options** > *Place text first* və ya *Place text last* seçin.

Aşağıdakı seçimlərin istifadəsi də mümkün ola bilər: *Delete* — şəkli və ya slaydı mesajdan silmək üçün, *Clear text*, *Preview* və ya *Save message*. *More options* menyusunda aşağıdakı seçimlər edilə bilər: *Insert contact*, *Insert number*, *Message details*, və *Edit subject*.

3. Mesaj göndərmək üçün **Send** > *Recently used*, *To phone number*, *To e-mail address*, və ya *To many* seçin.
4. Telefon kitabçasından siyahıdan birisini seçin və ya alıcının telefon nömrəsini və ya e-poçt ünvanını daxil edin və ya onu burada axtarın: *Contacts*. **OK** seçin. Mesaj göndərilmək üçün *Outbox* qovluğuna köçürüldü.

Multimedia mesajı göndərildiyi vaxt hərəkətli indikator  ekrana çıxır və siz telefondakı digər funksiyaları istifadə edə bilərsiniz. Əgər mesaj göndərildiyi vaxt səhv yaranırsa, telefon onu bir neçə dəfə yenidən göndərməyə çalışır. Əgər bunu da etmək mümkün olmur, mesaj *Outbox* qovluğunda qalır və siz onu daha sonra yenidən göndərməyə çalışa bilərsiniz.

Əgər siz **Save sent messages** > **Yes** seçirsinizsə, göndərilən mesaj **Sent items** qovluğunda saxlanılır. “Multimedia,” səhifə. 45.bax Mesajın göndərildiyi, onun alıcı tərəfindən alındığı demək deyil.

Bəzi şəkillərin, zəng melodiyalarının və digər materialların müəllif hüquqlarıyla qorunduğuna görə onların kopyalanması, dəyişdirilməsi, ötürülməsi və göndərilməsi qadağan ola bilər.

Multimedia mesajının oxunması və cavab verilməsi

Adətən standart parametrlər multimedia mesaj xidmətinin aktiv vəziyyətdə olmasını nəzərdə tutur.



Zəruri məlumat: Mesajları ehtiyatla açın. Multimediyə mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Telefonunuzu multimedia mesajı daxil olduğda ekrana animasiyalı göstərilir. Mesaj daxil olduğda ekrana və **Multimedia message received** çıxır.

1. Mesajı oxumaq üçün **Show** seçim. Daha sonra baxmaq üçün **Exit** seçin.

Mesajı daha sonra oxumaq üçün **Menu** > **Messages** > **Inbox** seçin. Mesaj siyahısında oxunmayan mesajları göstərir. Baxmaq istədiyiniz mesajı seçin.

2. Orta seçmə düyməsinin funksiyası mesajın hal-hazırda göstərilən qoşqusundan asılı olaraq dəyişir.

Əgər alınan mesajın tərkibində multimedia obyekt varsa, **Play** seçin.

Şəkili böyütmək üçün **Zoom** seçin. Vizit kartına və ya təqvim qeydinə baxmaq üçün və ya mövzu objektini açmaq üçün **Open** seçin.

3. Mesaja cavab verilmək üçün **Options** > **Reply** > **Text message**, **Multimedia msg.** və ya **Flash message** seçin. Cavab mesajını daxil edin və bunu seçin: **Send**. Siz cavab mesajını ancaq sizə orijinal mesaj göndərən şəxsə göndərə bilərsiniz.

İstifadə edilə bilən seçimləri görə bilmək üçün **Options** seçin.

Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdırır bilər. Daxil edilmiş şəkil bu limiti aşarsa cihaz onu MMS-lə göndərilmə biləcək ölçüyə qədər balacalaşdırır bilər.

■ Yaddaşın dolması

Əgər yeni mətn mesajı aldığınızda mesaj yaddaşı artıq doludursa,  yanıb-sönəcək və ekrana **Text msgs. memory full. Delete msgs.** yazısı çıxır. **No** seçin və bəzi mesajları qovluqdan silin. Gözləyən mesajı almaqdan imtina etmək üçün

Exit > **Yes** seçin.

Əgər yeni multimedia mesajı gəlməyə hazırdırsa və bu zaman mesaj yaddaşı dolubsa,  yanıb-sönəcək və ekrana **Multimedia memory full. View waiting msg.** yazısı çıxır. Gözləyən mesajı baxmaq üçün **Show** seçin. Gözləyən mesajı yaddaşda saxlamaq üçün onu təmizləmək məqsədilə köhnə mesajları sil. Mesajı saxlamaq üçün **Options** > **Save message** seçin.

Gözləyən mesajı almaqdan imtina etmək üçün **Exit** > **Yes** seçin.

Əgər **No** seçərsinizsə, mesajı baxa bilərsiniz.

■ Qovluqlar

Telefon alınan mətn və multimedia mesajlarını **Inbox** qovluğunda saxlayır.

Hələ ki göndərilməyən multimedia mesajları *Outbox* qovluğuna göndərilir.

Əgər siz *Message settings* > *Text messages* > *Save sent messages* > *Yes* və *Message settings* > *Multimedia msgs.* > *Save sent messages* > *Yes* seçsəniz, göndərilən mesajlar *Sent items* qovluğunda saxlanacaq.

İndi yazıb daha sonra göndərmək istədiyiniz mətn mesajları *Saved items* qovluğunda saxlamaq üçün bunu seçin: *Options* > *Save message* > *Saved text msgs.*  Klaviaturanın kilidini açmaq üçün *Unlock* seçin və * basın. İşarəti mesajın oxunmadığını bildirir.

Mətn mesajlarını yerləşdirmək üçün siz onlardan bəzilərini *My folders* qovluğuna göndərə bilərsiniz və ya mesajlarınız üçün yeni qovluqlar əlavə edə bilərsiniz. *Messages* > *Saved items* > *Text messages* > *My folders* seçin.

Qovluq əlavə etmək üçün *Options* > *Add folder* seçin. Əgər siz hər hansı bir qovluğu yaddaşda saxlamadınsa, *Add* seçin.

Qovluğu silmək və ya adını dəyişdirmək üçün istədiyiniz qovluğu seçin və *Options* > *Delete folder* və ya *Rename folder* seçin.

■ Ani mesajlar

Ani mesajlar, alındıqdan dərhal sonra ekranda göstərilən mətn mesajlarıdır.

Ani mesajın yazılması

Menu > *Messages* > *Create message* > *Flash message* seçin. Mesajınızı yazın. Ani mesajın maksimal uzunluğu 70 simvoldur. Mesaja yanıb-sönən mətn əlavə etmək üçün *Insert blink char.*

markerin təyin siyahısından seçin. İkinci marker daxil edilənə qədər mətndən sonrakı marker yanıb-sönür.

Ani mesajın alınması

Alınan ani mesaj avtomatik olaraq saxlanılmır. Mesajı oxumaq üçün **Read** seçin. Cari mesajdan telefon nömrələri, e-poçt ünvanları, istifadəçi identifikatorları və veb ünvanlarını almaq üçün bunları seçin: **Options** > *Use detail*. Mesajı yaddaşa saxlamaq üçün, **Save** və mesajı saxlamaq istədiyiniz qovluğu seçin.

■ E-poçt proqramı

E-poçt proqramı (bu, şəbəkə xidmətidir) sizə ofisdə və ya evdə olmadığınız vaxt telefonunuz vasitəsilə öz müvafiq e-poçt hesabınızdan istifadə etmək imkanını verir. Bu e-poçt proqramı SMS və MMS e-poçt funksiyasındən fərqlidir.

Sizin telefon POP3 və IMAP4 e-poçt serverlərini dəstəkləyir. Hər hansı bir e-poçt göndərib almazdan əvvəl bunları etməlisiniz:

- Yeni e-poçt hesabı açın və ya mövcud olandan istifadə edin. E-poçt hesabınızın istifadə edilə bilməsinin mümkünüyünü öyrənmək üçün e-poçt xidmət provayderinizə müraciət edin.
- E-poçtunuz üçün tələb olunan parametrlər haqqında məlumat almaq üçün e-poçt xidmət provayderinizə müraciət edin. Siz e-poçt konfigurasiya parametrlərini birbaşa konfigurasiya mesajı kimi ala bilərsiniz. “Konfigurasiya parametrləri üzrə xidmət,” səhifə. 12.bax Eyni zamanda siz parametrləri özünüz də daxil edə bilərsiniz. “Konfigurasiya,” səhifə. 64.bax.

E-poçt parametrlərini aktivləşdirmək üçün **Menu** > *Messages* *Message settings* > *E-mail messages* seçin. “E-poçt,” səhifə. 46.bax

E-poçt mesajının yazılması və göndərilməsi.

1. **Menu** > *Messages* > *Create message* > *Create e-mail* seçin.
2. Alıcının epoçt ünvanını, mövzunu və epoçt mesajını daxil edin.
Epoçt mesajına fayl əlavə etmək üçün **Options** > *Attach* və faylı buradan *Gallery* seçin.
3. *Send* > *Send now* seçin.

E-poçtun yüklənməsi

1. Epoçt proqramını açmaq üçün **Menu** > *Messages* > *E-mail* seçin.
Sizin epoçt hesabınıza göndərilən epoçt mesajlarını yükləmək üçün *Retrieve* seçin.
Yeni epoçt mesajlarını yükləmək və *Outbox* qovluğunda saxlanılan e-poçt mesajlarını göndərmək üçün **Options** > *Retrieve and send* seçin.
Sizin epoçt hesabınıza göndərilən yeni mesajların ilk növbədə başlıqlarının yüklənməsi üçün **Options** > *Check new e-mail* seçin. Sonra seçilən epoçtu yükləyin, istədiklərinizi qeyd edin **Options** > *Retrieve* seçin.
3. Buradan *Inbox* “yeni mesaj” seçin. Daha sonra baxmaq üçün **Back** seçin.
 oxunmayan mesajları göstərir.

E-poçt mesajının oxunması və ona cavabın verilməsi



Zəruri məlumat: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.

Menu > **Messages** > **E-mail** > **Inbox** və istənilən mesajı seçin. Mesajı oxuduğunuz vaxt istifadə edə biləcəyiniz parametrləri görmək üçün **Options** seçin.

Messages Saved itemsText messages My folders seçin. Bir çoxuna cavab vermək üçün **Options** > **Reply to all** seçin. Cavabınızı yazdıqda e-poçt ünvanını və mövzunu təsdiq edin və ya redaktə edin. Mesajı göndərmək üçün yaddaşıda saxlamaq üçün **Send** > **Send now** seçin.

Daxil olan mesajlar qutusu və digər qovluqlar

Telefonunuz, e-poçt hesabınızdan yüklədiyiniz mesajları **Inbox** qovluğunda saxlayır. Tərkibində **Other folders** bu qovluqlar var: **Drafts** bitməmiş e-poçt mesajlarını saxlamaq üçün, **Archive** epoçt mesajlarınızı qaydaya salmaq və saxlamaq üçün **Outbox** göndərilməmiş e-poçt mesajlarınızı saxlamaq üçün və **Sent items** göndərilən e-poçt mesajlarınızı saxlamaq üçün.

Qovluqlar və onların içindəki epoçt mesajları qaydada saxlamaq üçün **Options** > **Manage folder** seçin.

E-poçt mesajlarının silinməsi

Menu > **Messages** > **E-mail** > **Options** > **Manage folder** və istədiyiniz qovluqları seçin. Silmək istədiyiniz mesajları qeyd edin. Onları silmək üçün bunu seçin **Options** > **Delete**.

E-poçt mesajının telefonunuzdan silinməsi onun e-poçt serverindən silindiyi demək deyil. E-poçt mesajının eyni zamanda e-poçt serverindən də silinməsinə təyin etmək üçün bunu seçin **Menu** > *Messages* > *E-mail* > **Options** > *Extra settings* > *Leave copy: Delete retr. mgs.*

■ Səs mesajları

Səsli poçt qutusu bir şəbəkə xidmətidir və sizin ona abonə olmağınız tələb oluna bilər. Daha çox məlumat almaq üçün xidmət provayderinizə müraciət edin.

Öz səs poçt qutunuza zəng etmək üçün bunu seçin **Menu** > *Messages* > *Voice messages* > *Listen to voice messages*. Səsli poçt qutusuna nömrə daxil etmək, axtarmaq və ya redaktə etmək üçün *Voice mailbox number* seçin.

Əgər xidmət şəbəkə tərəfindən dəstəklənsə, **QQ** yeni səs mesajının olduğunu göstərir. Səsli poçt qutunuzun nömrənizə zəng etmək üçün **Listen** seçin.

■ Məlumat mesajları

Select **Menu** > *Messages* > *Info messages* seçin. *Info messages* şəbəkə xidmətilə öz xidmət provayderinizdən müxtəlif mövzularda mesaj ala bilərsiniz . Bu xidmətdən istifadənin mümkünlüyünü yoxlamaq və mövzuların əlaqədar nömrələrini öyrənmək üçün xidmət provayderinizə müraciət edin.

■ Xidməti komandalar

Select **Menu** > *Messages* > *Service commands* seçin. Öz xidmət provayderinizə xidmət komandasını (şəbəkə xidmətlərinin aktivləşdirilməsi komandası kimi) yazın və göndərin. Bu komandalar eyni zamanda USSD komandaları kimi tanınır.

■ Mesajların silinməsi

Qovluqdakı bütün mesajları silmək üçün **Menu** > *Messages* > *Delete messages* və mesajları silmək istədiyiniz qovluğu seçin. *Yes* və əgər qovluqda oxunmayan mesajlar varsa, telefon onları da silmək istədiyiniz soruşur. *Yes* yenidən seçin.

■ Mesaj parametrləri

Mətn və SMS tipli e-poçt mesajlar

Mesaj parametrləri mesajların göndərilməsi, alınması və baxılmasına təsir göstərir.

Menu > *Messages* > *Message settings* > *Text messages* və aşağıdakı parametrləri seçin:

Sending profile — Əgər sizin SIM kartınız bir mesaj profilindən daha çoxunu dəstəkləyirsə, dəyişmək istədiyiniz parametrlər toplusunu seçin.

Aşağıdakı seçimlər mümkün ola bilər: *Message centre number* (xidmət provayderinizdən alınmışdır), *Messages sent via*, *Message validity*, *Default recipient number* (mətn mesajları) və ya *E-mail server* (epoçt), *Delivery reports*, *Use packet data*, *Reply via same centre* (bu, şəbəkə xidmətidir), və *Rename sending profile*.

Save sent messages > *Yes* — telefon parametrlərinin mətn mesajlarını *Sent items* qovluğunda saxlanılması üçün təyin edilməsi.

Automatic resending > *On* — Mətn mesajı göndərildiyi vaxt səhv çıxdısa, telefon onu avtomatik olaraq yenidən göndərməyə çalışacaq.

Multimedia

Mesaj parametrləri multimedia mesajlarının göndərilməsi, alınması və baxılmasına təsir göstərir.

Menu > *Messages* > *Message settings* > *Multimedia msgs.* və aşağıdakı parametrləri seçin:

Save sent messages > *Yes* — telefon parametrlərinin multimedia mesajlarını *Sent items* qovluğunda saxlanması üçün təyin edilməsi

Delivery reports — mesajlarınızın çatdırıldığına dair şəbəkə tərəfindən məlumatın göndərilməsini istədiyinizi müəyyən etmək.

Scale image down — şəkili multimedia mesajına daxil etdikdə onun ölçülərini müəyyən etmək

Default slide timing — multimedia mesajının slaydları arasındakı standart vaxtı müəyyən etmək

Allow multimedia reception > *Yes* və ya *No* — multimedia mesajının alınması və ya alınmasından imtina edilməsi. Əgər siz *In home network* seçirsinizsə, öz əhatə dairənizdəki şəbəkə xaricində olduqda multimedia mesajlarını ala bilməzsiniz.

Multimedia mesajlarını avtomatik, manual almaq və ya almaqdan imtina etmək üçün bunları seçin: *Incoming multimedia messages* > *Retrieve*, *Retrieve manually*, və ya *Reject*.

Configuration settings > *Configuration* — Ancaq multimedia mesajlarının göndərilməsini dəstəkləyən konfigurasiyalar göstərilir. Multimedia mesajlarla əlaqədar əməliyyatlar üçün xidmət provayderinizi, *Default* və ya *Personal config.* seçin. *Account* və aktiv konfigurasiya parametrlərindəki multimedia mesaj xidməti hesabını seçin.

Allow adverts — reklamların qəbul edilməsi və ya rədd edilməsi. Əgər *Allow multimedia reception No* rejimindədirsə, bu dialog çıxmıyacaq.

E-poçt

Bu parametrlər e-poçt mesajlarının göndərilməsi, alınması və baxılmasına təsir göstərir.

Siz e-poçt proqramı üçün konfigurasiya parametrlərini birbaşa konfigurasiya mesajı kimi ala bilərsiniz. “Konfigurasiya parametrləri üzrə xidmət,” səhifə. 12.bax Eyni zamanda siz parametrləri özünüz də daxil edə bilərsiniz. “Konfigurasiya,” səhifə. 64.bax.

e-poçt proqramının parametrlərini aktivləşdirmək üçün **Menu** > *Messages* > *Message settings* > *E-mail messages* seçin və aşağıdakı seçimləri istifadə edin:

Configuration — Aktivləşdirmək istədiyiniz toplunu seçin.

Account — Xidmət provayderinin verdiyi hesabı seçin.

My name — Adınızı və ya ləqəbinizi seçin.

E-mail address — E-poçt ünvanınızı daxil edin.

Include signature — E-poçt mesajını yazdıqda avtomatik olaraq mesajın sonuna əlavə edilən imza yazısını müəyyən edə bilərsiniz.

Reply-to address — Cavabların göndərilməsini istədiyiniz e-poçt ünvanını daxil edin.

SMTP user name — Göndərilən poçt mesajları üçün istifadə etmək istədiyiniz adı daxil edin.

SMTP password — Göndərilən poçt mesajları üçün istifadə etmək istədiyiniz şifrəni daxil edin.

Incoming server type — İstifadə etmək istədiyiniz e-poçt sistemindən asılı olaraq *POP3* və ya *IMAP4* seçin. Əgər iki tipin ikisi də dəstəklənsə, *IMAP4* seçin.

Incoming mail settings — POP3 və ya IMAP4 sistemi üçün mövcud parametrləri seçin.

Digər parametrlər

Mesajlara aid digər parametrləri seçmək üçün **Menu** > *Messages* > *Message settings* > *Other settings* seçin. Mesajlar oxunduqda və yazıldıqda istifadə edilən şriftin ölçüsünü dəyişmək üçün *Font size* seçin. Müxtəlif simvollar vasitəsilə çəkilən üz ifadə işarələrini qrafik işarətlərlə əvəz etmək üçün *Graphical smileys* > *Yes* seçin.

■ Mesaj sayqacı

Ən son qurduğunuz mesaj rabitələrinə dair məlumat almaq üçün bunu seçin **Menu** > *Messages* > *Message counter*.

7. Zənglərin qeyd kitabçası



Telefon cavabsız, qəbul edilmiş, yıqılmış zəngləri, mesajların alıcılarını və zənglərin təxmini uzunluğunu qeyd edir.

Telefon ancaq açıqdırsa, şəbəkə xidmətinin əhatə dairəsindədirsə və şəbəkə bu xidməti dəstəkləyirsə zəngləri qeyd edir.

■ Ən son zəng edənlər

Əgər siz *Missed calls*, *Received calls*, *Dialled numbers*, və ya *Message Recipients* menulərində **Options** seçibsinizsə, zəngin vaxtını görə bilərsiniz, qeyd edilmiş nömrədə dəyişiklik edib, ekranda görüntüləyib, ona zəng edə bilərsiniz, onu qeyd edə və ya tamamilə yaddaşdan silə bilərsiniz. Həmçinin mətn mesajı da göndərə bilərsiniz. Ən son zənglər siyahısını silmək üçün bunu seçin: *Delete recent calls*.

■ Sayğaclar və xronometrlər



Qeyd: Xidmət provayderinizin faktiki olaraq sizin adınıza hesabladığı haqqın məbləği şəbəkənin funksiyalarından, hesabdakı yuvarlaqlandırma əməliyyatından, vergilərdən və digər parametrlərdən asılı olaraq fərqlənə bilər.

İstismar müddətinin taymeri daxil olmaqla bəzi taymerlər xidmət müddəti ərzində və ya proqram təminatı yeniləndikdə sıfırlandırılabilir.

Ən son danışığınızı barədə təqribi məlumat almaq üçün **Menu** > *Call register* > *Call duration*, *Packet data counter*, və ya *Packet data conn. timer* seçin.

8. Telefon kitabçası



Siz adları və telefon nömrələrini (*Contacts*) telefonun və ya SİM kartın yaddaşında saxlaya bilərsiniz.

Telefonun yaddaşında əlaqələrin adları ilə yanaşı nömrələri və əlavə mətn də saxlamaq olar. Müəyyən sayda ad üçün şəkil də qeyd etmək mümkündür.

SİM kartda saxlanmış adlar və nömrələr  ilə göstərilir.

■ Əlaqəni axtarmaq

Menu > *Contacts* > *Names* > **Options** > *Search* Seçin. Telefon kitabçasında adlara göz gəzdirməyə və ya axtardığınız adın baş hərfini daxil et.

■ Adları və nömrələri qeyd etmək

Adlar və nömrələr istifadə edilən yaddaşda saxlanılır. **Menu** > *Contacts* > *Names* > **Options** > *Add new contact* Seçin. Ad və telefon nömrəsi daxil edin.

■ Yaddaşda nömrə, məlumat və ya şəkil saxlamaq

Telefon kitabçası üçün ayrılmış yaddaşda siz fərqli növ telefon nömrələri və adlar üçün qısaltmalar saxlaya bilərsiniz.

İlk qeyd etdiyiniz nömrə müvafiq ada aid siyahıda ilk sırada yer alır. Bu nömrə belə işarə ilə göstərilir (məsələn, ). Bir ad seçərkən

(məsələn, zəng etmək üçün), digər nömrələri seçməsəniz ilk sıradakı nömrə avtomatik yığılacaqdır.

1. Telefonun aktiv yaddaşının hansı olduğundan əmin ol *Phone* və ya *Phone and SIM*.
2. Nömrə və ya mətn əlavə etmək istədiyini adın üstünə get və bunu seç: **Details** > **Options** > *Add detail*.
3. Nömrə əlavə etmək üçün bunu seç *Number* və nömrənin növünü.

Digər məlumat əlavə etmək üçün buradan mətn növünü və ya şəkil seçin *Gallery*.

Xətdə olan şəxslər xidməti açıqdırsa xidmət provayderinizin serverindən ID axtarmaq üçün bunu seçin: *User ID* > *Search*.
“Xətdə olmaq,” səhifə. 52.bax Əgər bir ID tapılsa avtomatik yadaşa alınır. Əks təqdirdə ID-ni seçmək üçün bunu seçin: **Options** > *Save*. ID-ni daxil etmək üçün bunu seçin *Enter ID manually*.

Nömrəni dəyişmək üçün istədiyiniz nömrəyə gedin və bunu seçin **Options** > *Change type*. Seçilmiş nömrəni ilk sıraya qoymaq üçün bunu seçin *Set as default*.

4. Nömrə və ya mətn daxil edin, yaddaşda saxlamaq üçün bunu seçin **OK**.
5. Gözləmə rejiminə qayıtmaq üçün bunu seçin **Back** > **Exit**.

■ Telefon kitabçasını köçürmək

Köçürmək istədiyiniz əlaqələri tapın və bunu seçin **Options** > *Copy*. Adları və nömrələri telefonun yaddaşından SİM karta və ya əksinə köçürə bilərsiniz. SİM kartlarda hər ada bir nömrə əlavə etmək mümkündür.

■ Telefon kitabçasına düzəlişlər etmək

1. Dəyişiklik etmək istədiyiniz əlaqəni tapın, bunu seçin **Details**, və istədiyiniz ada, nömrəyə, mətnə və ya şəkə gedin.
2. Ada, nömrəyə, mətnə və ya şəkə dəyişiklik etmək üçün **Options** > *Edit name*, *Edit number*, *Edit detail*, və ya *Change image* seçin.

ID *IM contacts* və ya *Subscribed names* siyahısında olduğu zaman ona düzəlişlər etmək mümkün deyil.

■ Əlaqələri və ya əlaqələrə aid nömrələri silmək

Telefon və ya SIM kartın yaddaşından bütün adları və nömrələri silmək üçün **Menu** > *Contacts* > *Delete all contacts* > *From phone mem.* or *From SIM card* seçin. Təhlükəsizlik şifrəsi ilə təsdiqləyin.

Bir əlaqəni silmək üçün onu tapın və **Options** > *Delete contact* seçin.

Əlaqəyə aid telefon nömrəsi, mətn və ya şəkli silmək üçün əlaqəni tapın və **Details** seçin. İstədiyiniz məlumata gedin və **Options** > *Delete* > *Delete number*, *Delete detail*, və ya *Delete image* seçin. Telefon kitabçasından şəkli silməklə o *Gallery*-dan silinmir.

■ Kart vizitlər

vCard sistemini dəstəkləyən cihazlarda kart vizit göndərüb almaq mümkündür.

Biznes kartını göndərmək üçün göndərmək istədiyiniz şəxsin məlumatlarını tapın və bunları seçin: **Details** > **Options** > *Send bus. card* > *Via multimedia* və ya *Via text message*.

Telefonunuza gələn kart viziti yaddaşda saxlamaq üçün **Show** > **Save** seçin. Kart viziti rədd etmək üçün **Exit** > **Yes** seçin.

■ Xəttde olmaq

Xəttde olma xidməti ilə (şəbəkə xidməti) siz mövcud statusunuzu uyğun telefonlarla bu xidmətə qoşulmuş istifadəçilərlə paylaşa bilərsiniz. Xəttde olma statusu sizin hal hazırda bu xidmətdən istifadə etdiyinizi, status mesajını və şəxsi loqotipi göstərir. Xəttde olan digər istifadəçilərdən sizə sorğu göndərənlər sizin statusunuzu görürlər. Tələb edilən informasiya *Subscribed names*-də bu *Contacts* menyuda görünür. Digərləri ilə paylaşmaq istədiyiniz informasiyanı şəxsinizə uyğun dəyişdirə bilər və sizin statusunuzu görənləri məhdudlaşdırı bilərsiniz.

Xəttde olma xidmətin istifadə etmək üçün üzv olmaq lazımdır. Xidmətin mövcudluğu, qiyməti və üzlük barəsində məlumat almaq üçün şəbəkə operatorunuza və ya xidmət provayderinizə müraciət edin. Onlar sizə həmçinin sizə məxsus istifadəçi adı, şifrə və xidmətin parametrlərini təmin edəcəklər. "Konfigurasiya," səhifə. 64.bax.

Xəttde olma xidmətinə qoşularkən eyni zamanda telefonun digər funksiyalarından da istifadə etmək mümkündür, xəttde olma xidməti arxa planda aktiv qalacaqdır. Siz xidmətdən ayrılırsınız belə bir müddət qarşı tərəfin ekranında statusunuz xəttde kimi görünür. Bunun müddəti xidmət provayderindən asılıdır.

Menu > *Contacts* > *My presence* seçin və aşağıdakılar arasından:

Connect to 'My presence' service və ya *Disconnect from service* — xidmətə qoşulmaq və ya ayrılmaq

View my presence — statusu *Private pres.* və *Public presence*

Edit my presence — statusunuzu dəyişdirməyi seçin. *My availability*, *My presence message*, *My presence logo*, və ya *Show to* seçin.

My viewers > *Current viewers*, *Private list* və ya *Blocked list*

Settings > *Show current presence in idle*, *Synchronise with profiles*, *Connection type* və ya *Presence settings*

■ Üzv olmuş adlar

Xəttə olan əlaqələrdən xəbərdar olmaq üçün siyahı yarada bilərsiniz. Bu əlaqələr haqqında informasiyanı yalnız onların və şəbəkənin icazəsi ilə ekrana gətirə bilərsiniz. Bu üzvləri ekrana gətirmək üçün telefon kitabçasında adları axtar və ya aşağıdakı menyudan istifadə et *Subscribed names*.

Telefonun aktiv yaddaşının hansı olduğundan əmin ol *Phone* və ya *Phone and SIM*.

Xəttə olma xidmətinə qoşulmaq üçün **Menu** > *Contacts* > *My presence* > *Connect to 'My presence' service* seçin.

Üzvlərə yeni əlaqələr əlavə et

1. **Menu** > *Contacts* > *Subscribed names* seçin.
2. Əgər siyahıda heç əlaqə yoxdursa **Add** seçin Əks təqdirdə **Options** > *Subscribe new* seçin Əlaqələrin siyahısı görünür.

3. Siyahıdan bir ad seçin, əgər bu əlaqənin qeyd edilmiş istifadəçi adı varsa, əlaqə üzvlər siyahısına əlavə olunur.

Üzvləri ekrana gətirmək

Xəttə olanlar haqqında məlumatı ekrana gətirmək üçün, bax “Əlaqəni axtarmaq,” səh. 49.

1. **Menu** > **Contacts** > **Subscribed names** seçin

Üzvlərin siyahısındakı birinci adın statusuna dair informasiya ekrana gətirilir. Digərləriylə paylaşdığınız informasiya mətn və ya aşağıdakı ikonlardan biri ola bilər:



və ya göstərir ki, şəxs xəttədir, məşquldur və ya xəttə deyil.



göstərir ki, şəxsin xəttə olmasına dair informasiya mövcud deyil.

2. İstədiyiniz əlaqəyə dair məlumatı ekrana gətirmək üçün **Details** seçin və ya **Options** > **Subscribe new**, **Send message**, **Send bus. card**, və ya **Unsubscribe** seçin

Əlaqəni üzvlükdən çıxarmaq

Əlaqəni **Contacts** siyahısından çıxartmaq üçün əlaqəni və sonra da bunları seçin: **Details** > istifadəçinin identifikatoru > **Options** > **Unsubscribe** > **Yes**.

Üzvlüyü ləğv etmək üçün **Subscribed names** menyusundan istifadə edin. “Üzvləri ekrana gətirmək,” səhifə. 54.bax

■ Parametrlər

Menu > *Contacts* > *Settings* seçin və aşağıdakı seçimlərdən:

Memory in use — Əlaqələrdə SIM kard və ya telefonun yaddaşından istifadə etmək

Contacts view — telefon kitabçasında adların və nömrələrin ekranda görünmə formasını seçmək

Memory status — boş və istifadə edilmiş yaddaşı ekranda göstərmək

■ Qruplar

Adları və nömrələri yaddaşda zəng melodiylarına və şəkillərə görə qruplara ayırmaq üçün **Menu** > *Contacts* > *Groups* seçin.

■ Tez zəng

Tez zəng üçün nömrə təyin etmək üçün **Menu** > *Contacts* > *Speed dials* seçin və tez zəng nömrəsinə gedin.

Assign, və ya tez zəng nömrəsi artıq təyin edilibsə **Options** ay *Change* seçin **Search**, təyin etmək istədiyiniz adı və nömrəni seçin. Əgər *Speed dialling* funksiyası aktiv deyilsə, telefon sizdən aktivləşdirmək istəyib istəmədiyinizi soruşur. Həmçinin “Zəng,” səh. 60. dəki *Speed dialling*”-ə bax.

Tez zəng düymələrindən istifadə ilə zəng etmək üçün bax “Tez zəng,” səh. 25.

■ İnformasiya, xidmət və nömrələrim

Menu > *Contacts* seçin və aşağıdakı funksiyalardan:

Info numbers — xidmət provayderinizin SİM kartı ilə gələn informasiya nömrələrinə zəng etmək (şəbəkə xidməti)

Service numbers — xidmət provayderinizin SİM kartı ilə gələn xidmət nömrələrinə zəng etmək (şəbəkə xidməti)

My numbers — SİM kartınıza təyin edilmiş telefon nömrələrini ekranda göstərmək üçün

9. Parametrlər



■ Profillər

Telefonunuzda müxtəlif parametr qrupları vardır ki, bunlar profil adlanır və bunlardan istifadə ilə fərqli tədbirlər və mühitlərlə bağlı zəng melodiyalarını dəyişə bilərsiniz.

Menu > **Settings** > **Profiles** seçin. Profile gedin və onu seçin.

İstədiyiniz profili aktivləşdirmək üçün **Activate** seçin

Profil 24 saat ərzində müəyyən vaxt sonra aktivlikdən çıxarmaq üçün **Timed** seçin və profilin aktivlikdən çıxacağı vaxtı seçin Bu vaxt başa çatdıqda daha əvvəl vaxt təyin edilməmiş profil aktivləşir.

Profilə dəyişikliklər etmək üçün **Personalise** seçin Dəyişmək istədiyiniz parametrləri seçin və dəyişdirin. Xəttə olma statusunuza dair informasiyanı dəyişdirmək üçün **My presence** > **My availability** və ya **My presence message** seçin. **My presence** menyusu **Synchronise with profiles** üçün **On** parametri qurulduqda mövcud olur “Xəttə olmaq,” səhifə. 52.bax.

■ Temalar

Hər bir temada istəklərinizə uyğun olaraq seçilən bir çox element mövcuddur, məsələn telefonun arxa fon şəkili, ekran qoruyucusu, rəng palitrası və zəng melodiyaları (telefonunuz MP3 zəng melodiyalarını dəstəkləyir).

Menu > **Settings** > **Themes** seçin və aşağıdakılardan:

Select theme — telefonunuzda tema qurmaq üçün. **Gallery** içindəki qovluqların siyahısı açılır. **Themes** qovluğunu açın və tema seçin.

Theme downloads — daha çox tema yükləmək üçün istinadların siyahısını açmaq. “Faylları yüklə,” səhifə. 82.bax

■ Melodiyalar

Seçilmiş aktiv profilin parametrlərini dəyişə bilərsiniz.

Menu > **Settings** > **Tones** seçin. Seç və dəyişdir: **Incoming call alert**, **Ringing tone**, **Ringing volume**, **Vibrating alert**, **Message alert tone**, **Instant message alert tone**, **Keypad tones**, and **Warning tones**. **Profiles** menyusunda da eyni parametrlər var. “Profillər,” səhifə. 57.bax.

Sadəcə müəyyən qrupdakı nömrələrə zəng daxil olduğunda telefonun melodiya çalması üçün **Alert for** seçin. İstədiyiniz qrupa gedin və ya **All calls**, və **Mark** seçin.

■ Işıqlar

Telefonun statusu haqda informasiya üçün fals bağlı olduqda işığı qurmaq üçün **Menu** > **Settings** > **Lights** > **Light effects** > **On** seçin.

■ Qısa yollarım

Qısa yollarla telefonunuzda tez-tez istifadə etdiyiniz funksiyalara rahat giriş imkanı əldə edirsiniz. Qısa yolları qaydaya salmaq üçün **Menu** > **Settings** > **My shortcuts** seçin və aşağıdakılardan:

Right selection key — sağ naviqasiya düyməsi ilə açə biləcəyiniz funksiyanı seçmək. Eyni zamanda “Gözləmə rejimi,” səhifə. 21. Xidmət provayderinizdən asılı olaraq bu menyü görünməyə bilər.

Navigation key — naviqasiya düymələri üçün qısayol funksiyaları seçmək. İstədiyiniz naviqasiya düyməsinə gedin **Change** və siyahıdan bir funksiya seçin. Qısayol funksiyasını naviqasiya düyməsindən ləğv etmək üçün (*empty*) seçin. Naviqasiya düyməsinə başqa bir funksiya təyin etmək üçün **Assign** seçin. Xidmət provayderinizdən asılı olaraq bu menyü görünməyə bilər.

■ Ekran

Menu > *Settings* > *Security* seçin və aşağıdakılardan:

Wallpaper — gözləmə rejimində arxa plana divar kağızı əlavə etmək. Arxa fon şəkili seçmək, aktivləşdirmək və qeyri-aktiv vəziyyətə keçirmək üçün bunları seçin: *Select wallpaper*, **On** və ya **Off**. *Select slide set* və *Gallery* içindəki qovluğu seçərək şəkillərdən slayd toplusu kimi istifadə etmək. Divar kağızı üçün daha çox şəkil yükləmək üçün *Graphic downloads* seçin.

Ekran qoruyucusunu aktivləşdirmək üçün bunları seç: *Screen saver* > **On** — ekran qoruyucusunun aktivləşmə vaxtını saatı quraraq müəyyən etmək üçün seçin. Ekran qoruyucuya qrafik üçün *Screen savers* > *Image* seçin *Gallery*-dən şəkil, qrafik seçin. Ekran qoruyucusu üçün daha çox şəkil yükləmək üçün *Graphic downloads* seçin.

Batareya enerjisinə bir qədər qənaət etmək üçün bunları seçin: *Power saver* > **On** — müəyyən zaman keçdikdə telefonun heç bir funksiyasından istifadə edilməzsə ekrana rəqəmli saat çıxır.

Colour schemes — ekran komponentlərindən bir neçəsinin rəngini dəyişmək üçün, məsələn menyü arxa planı rəngi və dalğa və batareya göstəriciləri

Idle state font colour — gözləmə rejimində ekrandakı yazıların rəngini dəyişmək üçün

Operator logo — telefonunuzun ekranında operatorun loqotipinin görünməsi və ya gizlənməsi. Operatorun loqotipi yaddaşa saxlanmamışsa menyü tutqun görünür. Operatorun loqotipinin əldə edilməsi barədə ətraflı məlumat üçün şəbəkə operatorunuza və ya xidmət provayderinizə müraciət edin.

■ Tarix və zaman

Menu > *Settings* > *Time and date* seçin və aşağıdakılardan:

Clock — telefonun gözləmə rejimində saati göstərməsi üçün, saati qurun, zamanı və ekranda görünmə formatını seçin

Date — telefonun gözləmə rejimində tarixi göstərməsi üçün tarixi təyin edin, tarixin ekranda görünmə formatını seçin

Auto-update of date & time (şəbəkə xidməti) — mövcud zaman qurşağına görə tarixi və zamanı yeniləməsi üçün telefonun qurulması

■ Zənglər

Select **Menu** > *Settings* > *Call* seçin və aşağıdakılardan:

Call divert (şəbəkə xidməti) — daxil olan zənglərin yönləndirilməsi. Hər hansı zəng əngəlləmə xidməti aktivdirsə, zəngləri yönləndirmək qeyri-mümkün ola bilər. “Təhlükəsizlik,” səh. 65. içindəki *Call barring service* baxın

Anykey answer > *On* — daxil olan zəngə cavab vermək üçün hər hansı bir düyməni qısa bir vaxt ərzində basın (“son” düyməsi, solu

və sağı seçmə düymələri istisna olmaqla).

Answer when fold is opened > *On* — qatlanmış telefonu açdıqdan dərhal sonra gələn zəngə cavab vermək üçün.

Automatic redial > *On* — zəng baş tutmadıqdan sonra telefonunuzun ən çox 10 dəfə yenidən zəng etməyə təşəbbüs göstərməsi üçün

Speed dialling > *On* — tez zəng funksiyasını qurmaq üçün
“Tez zəng,” səh. 55 bax Nömrəni yığmaq üçün müvafiq düyməni bas və saxla.

Call waiting > *Activate* — başqa bir zəng davam edərkən şəbəkənin sizi gələn zənglər haqqında xəbərdar etməsi üçün (bu, bir şəbəkə xidmətidir). “Zəngi gözlətmək,” səhifə. 26.bax

Summary after call > *On* — hər bir zəng qurtardıqdan sonra danışığın təxmini müddəti və qiymətinə dair qısa məlumatın ekranda göstərilməsi üçün (bu, bir şəbəkə xidmətidir)

Send my caller ID (bu, bir şəbəkə xidmətidir) > *Set by network* və ya *Yes, No*

Line for outgoing calls (şəbəkə xidməti) — SIM kartınız dəstəkləyirsə zəng etmək üçün 1-ci və ya 2-ci xətti seçmək

■ Telefon

Menu > *Settings* > *Phone* seçin və aşağıdakılardan:

Phone language — Yazıların göstərildiyi dili təyin etmək üçün

Memory status — to view the free memory and the used memory in *Gallery*, *Messages*, və *Applications*

Security keyguard — klaviaturanın kilidini açarkən təhlükəsizlik şifrəsini sorğulamaq üçün telefonun qurulması. Cavab mesajını daxil edin və bunu seçin: *On*.

Klaviatura kilidli olduqda belə telefonunuzda proqramlaşdırılmış rəsmi təcili xidmətlərin nömrələrinə zəng etmək mümkündür.

Cell info display > *On* — istifadə olunan şəbəkə hücrəsinə dair məlumatın şəbəkədən alınması üçün (bu, bir şəbəkə xidmətidir).

Welcome note — telefon yandırıldığı zaman xoşgəldin mesajının ekrana gəlməsi üçün yazı daxil etmək

Operator selection > *Automatic* — telefonun avtomatik olaraq sizin ərazidə mövcud olan mobil telefon şəbəkəsinin birini seçməsi üçün.

Manual, sizin şəbəkə operatorunuz arasında roaming müqaviləsi olan şəbəkəni seçə bilərsiniz.

Confirm SIM service actions — “SIM xidmətləri,” səh. 88 baxın.

Help text activation — telefonun yardım mətnləri göstərməsini seçmək

Start-up tone — telefon yandırıldığı zaman başlama melodiyası çalınmasını seçmək

■ Bağlantı

General packet radio service (GPRS) telefonların İnternet Protokolu (İP)-bazalı şəbəkə üzərindən informasiya ötürməsinə təmin edən şəbəkə xidmətidir. GPRS İnternet kimi məlumat şəbəkələrinə mobil giriş imkanı verən məlumat daşıyıcıdır.

GPRS-dən istifadə edən xidmətlər MMS, gəzinti, və Java proqramları ilə yükləmədir.

GPRS texnologiyasından istifadə etməzdən əvvəl şəbəkə operatorunuza və ya xidmət provayderinizə xidmətin mövcudluğu və abunəlik haqqında məlumat üçün müraciət edin.

GPRS kanalı ilə istifadə edilən bütün xidmətlərin parametrlərini yaddaşda saxlayın. Tariflər barəsində məlumat almaq üçün şəbəkə operatorunuza və ya xidmət provayderinizə müraciət edin.

Menu > *Settings* > *Connectivity* > *Packet data* > *Packet data connection* GPRS rabitəsini yaradmaq üçün.

Telefon yandırıldığında GPRS şəbəkəsinə avtomatik qeyd olmaq üçün *Always online* seçin.

Yalnız xidmətlərdən istifadə zamanı telefonun GPRS şəbəkəsinə bağlanması və xidmətlərin istifadəsi sona çatdıqda bağlantının kəsilməsi üçün telefonun qurulması üçün *When needed* seçin.

■ Aksessuarlar

Bu menyü sadəcə telefon müvafiq mobil əlavələr xidmətinə bağlı işə görünür.

Menu > *Settings* > *Enhancements*. seçin sadəcə telefona müvafiq əlavə qoşulubdursa seçilə bilər. Əlavələrdən asılı olaraq aşağıdakıları seçin:

Default profile — Seçilmiş əlavəyə bağlandığınızda istidiyiniz profili aktiv etmək

Automatic answer — telefonun daxil olan zənglərə 5 sn sonra avtomatik cavab verməsi üçün qurulması. Əgər *Incoming call alert Beep once* və ya *Off*, avtomatik cavab aktiv deyil.

Text phone > *Use text phone* > *Yes* — qulaqlıq parametrləri əvəzinə mətn telefonu parametrlərinin istifadə edilməsi üçün

■ Konfigurasiya

Bəzi xidmətlərin düzgün işləməsi üçün parametrləri konfigurasiya edə bilərsiniz. Bu xidmətlər gəzinti, multimedia mesaj, xətdə olma və e Parametrləri SIM kart və ya xidmət provayderindən konfigurasiya mesajı kimi qəbul et və ya özünüz daxil edin.

Xidmət provayderindən konfigurasiya mesajı ilə gələn parametrləri qeyd etmək üçün “Konfigurasiya parametrləri üzrə xidmət,” səh. 12 baxın.

Menu > **Settings** > **Security** seçin və aşağıdakılardan:

Default configuration settings — telefonun yaddaşında olan xidmət provayderlərinin siyahısına baxmaq üçün. Xidmət provayderinin adı üstünə gedin və **Details** seçərək bu xidmət provayderinin konfigurasiya parametrlərinin dəstəklədiyi xidmətlərlə tanış olmaq. Xidmət provayderinin konfigu-rasiya parametrlərini əsas parametrlər kimi qurmaq üçün **Options** > **Set as default** seçin. Konfigurasiya parametrlərini silmək üçün **Delete** seçin.

Activate default in all applications — dəstəklənən xidmətlər üçün əsas konfigurasiya parametrlərini aktiv etmək

Preferred access point — yaddaşa qeyd edilmiş giriş nöqtələrini ekrana gətirmək üçün. Xidmət provayderinin adını, məlumat daşıyıcısını və paketli məlumat xidmətinə qoşulma məntəqəsini görmək üçün bu məntəqənin adını siyahıda tapın və bunları seçin : **Options** > **Details**.

Connect to service provider support — xidmət provayderindən konfigurasiya parametrlərini yükləmək

Müxtəlif xidmətlərə dair yeni şəxsi hesabları bilavasitə əlavə etmək, onları aktivləşdirmək və ya silmək üçün: **Personal configuration settings** üçün **Add new**; əks təqdirdə, **Options** > **Add new** seçin. Xidmət növünü seçin və tələb olunan parametrlərin hər birini seçin

və daxil edin. Seçilmiş xidmət növünə görə parametrlər dəyişir. Şəxsi hesabları silmək və ya aktiv etmək üçün, üstünə gedin və **Options** > *Delete* və ya *Activate* seçin.

■ Təhlükəsizlik

Zəngləri məhdudlaşdıran təhlükəsizlik funksiyaları (zənglərin əngəllənməsi, qapalı istifadəçi qrupları və sabit yığım kimi) istifadə olunduğu halda belə telefonunuzda proqramlaşdırılmış rəsmi təcili xidmətlərin nömrələrinə zəng etmək mümkündür.

Menu > *Settings* > *Security* seçin və aşağıdakılardan:

PIN code request — hər dəfə telefon yandırıldığında PIN və UPIN kodunu sorğulaması üçün telefonun qurulması. Bəzi SIM kartlarda kod sorğulamasını deaktiv etmək mümkün olmur.

Call barring service (şəbəkə xidməti) — gələn və gedən zəngləri məhdudlaşdırmaq. Əngəlləmə şifrəsi tələb edilir.

Fixed dialling — gedən zəngləri seçilmiş nömrələr ilə məhdudlaşdırmaq üçün (əgər bu funksiyayı SIM kartınız dəstəkləyirsə)

Closed user group (şəbəkə xidməti) — zəng edə biləcəyiniz və sizə zəng edə biləcək şəxsləri qruplaşdırmaq

Security level > *Phone* — hər dəfə yeni SIM kart taxılıqda telefonun təhlükəsizlik kodunun tələb edilməsi üçün *Memory*.

Access codes — PİN və ya UPİN kodunu qurmaq, və ya təhlükəsizlik kodu, PİN kodu, UPİN kodu, PİN2 kodu və əngəlləmə şifrəsini dəyişmək

Code in use — PİN və ya UPİN kodunu aktiv və ya deaktiv etmək

PIN2 code request — telefonun PIN2 koduyla müdafiə olunan spesifik funksiyası istifadə edildikdə PIN2 kodunun aktiv olmasının tələb olunub olunmamasını təyin etmək üçün

■ Fabrik parametrlərini bərpa etmək

Bəzi menyü parametrlərini ilkin dəyərlərinə qaytarmaq üçün **Menu** > *Settings* > *Restore factory sett* seçin. Təhlükəsizlik kodunu daxil edin. Daxil etdiyiniz və ya yaddaşda saxladığınız məlumat silinmir, məsələn, *Contacts* saxlanılmış adlar və nömrələr.

10. Qalereya



Bu menyuda siz qrafiklər, şəkillər, temalar və melodiyları idarə edə bilərsiniz. Bu dosyeler qovluqlarda sıralanır.

Alınmış məlumatları qorumaq üçün telefon xüsusi aktivasiya sistemini dəstəkləyir. Hər zaman qəbul etdiyiniz məlumatların istifadə şərtləri və aktivasiya kodu ilə tanış ol, çünki belə xidmətlər pullu ola bilər.

Müəllif hüquqlarının mövcudluğuyla əlaqədar bəzi şəkillərin, zəng melodiylarının və digər materialların kopyalanması, dəyişdirilməsi, ötürülməsi və göndərilməsi qadağan ola bilər.

Qovluqların siyahısını görmək üçün **Menu** > **Gallery** seçin.

Qovluğun mövcud imkanlarını görmək üçün onu seçin > **Options**.

Qovluğun içindəki dosyeleri görmək üçün onu seçin > **Open**.

Dosyenin mövcud imkanlarını görmək üçün onu seçin > **Options**.

Bəzi dosyeler aktivləşdirmə kodu ilə qoruna bilər.

Müəyyən dosyenin aktivləşdirmə kodunu yeniləmək üçün **Options** > **Activate content** seçin. Bu parametr dosyenin aktivləşdirmə kodunu yeniləmə xidmətini dəstəkləməsi halında görünür.

Bütün mövcud aktivləşdirmə kodlarını görmək üçün **Options** > **Activation key list** seçin. Aktivləşdirmə kodlarını silmək mümkündür (məsələn, vaxtı keçmiş aktivləşdirmə kodlarını).

11. Təşkilatçı



■ Zəngli saat

Telefonu istədiyiniz zaman çalmaq üçün qura bilərsiniz. **Menu > Organiser > Alarm clock** seçin.

Zəngli saati qurmaq üçün **Alarm time** seçin və çalma vaxtını təyin edin. Zəngli saat qurulubsa, sonradan bu vaxtı dəyişmək üçün **On** seçin. Telefonun sizi həftənin müəyyən günlərində xatırlatması üçün **Repeat alarm** seçin.

Zəngli saatin melodiyasını təyin etmək üçün **Alarm tone** seçin.

Mürgüləmə periodunu təyin etmək üçün **Snooze time-out** seçin.

Zəngli saatin zəngini dayandırmaq

Telefon zəngli saat kimi çalır və işıqlar yanıb-sönür **Alarm!** və telefon sönük olsa belə hazırkı vaxt telefonun ekranında görünür. Zəngi dayandırmaq üçün **Stop** seçin. Əgər telefonun 1 dəqiqə çalmasını istəmirsənsə **Snooze** seç və zəng təyin edilmiş mürgüləmə vaxtı ərzində çalmayacaq və sonra yenidən çalmağa başlayacaq.

Cihaz söndürülmüş vəziyyətdə olduqda zəngli saatin çalmaq zamanı gəldikdə cihaz işə salınır və zəngli saatin signalını çalmağa başlayır. Əgər siz **Stop** seçsəniz cihaz sizə cihazın zənglər üçün işə salınmasına dair sual verəcək. Cihazı söndürmək üçün **No** seçin və ya zəng etmək və zəngləri qəbul etmək üçün **Yes** seçin. Simsiz telefonun maneə və ya təhlükə yarada biləcəyi yerlərdə **Yes** seçməyin.

■ Təqvim

Menu > *Organiser* > *Calendar* seçin.

Hal hazırkı gün çərçivədə göstərilir. Əgər həmin gün üçün hər hansı qeyd varsa, gün qalın yazılarla göstərilir. Qeydləri oxumaq üçün **View** seçin. Bir çoxuna cavab vermək üçün **Options** > *Week view* seçin. Təqvimdəki bütün qeydləri silmək üçün, ay və ya həftə görünüşünü seç və **Options** > *Delete all note* sseç.

Gün görünüşündə digər seçimlər: *Make a note*, *Delete*, *Edit*, *Move*, və ya *Repeat* qeyd; *Copy* başqa günə qeyd yazmaq; *Send note* mətn mesajı kimi, multimedia mesajı kimi, və ya digər uyğun telefonun təqviminə. In *Settings* you can set the date and time settings. *Auto-delete notes* ilə telefonun təyin edilmiş əvvəlki günlərə aid qeydləri avtomatik silməsi üçün qura bilərsiniz

Təqvimə qeyd yazmaq

Menu > *Organiser* > *Calendar* seçin. Seçmək istədiyiniz günə gedin və **Options** > *Make a note* və aşağıdakı qeyd növlərindən birini seçin:

 *Meeting*,  *Call*,  *Birthday*,  *Memo*, və ya  *Reminder*.

Qeydlərlə xatırlatma

Telefon signal verir və qeydi ekranda göstərir. Ekrandakı zəng  etməyə dair qeyddirsə, ekrandakı nömrəyə zəng etmək üçün zəng et düyməsinə bas. Sıqnalı dayandırmaq və qeydi ekranda göstərmək üçün **View** seçin. Sıqnalı təqrini 10dəqiqə dayandırmaq üçün **Snooze** seçin. Qeydi ekranda göstərmədən sıqnalı dayandırmaq üçün **Exit** seçin.

■ Tapşırıqlarım

Görüləcək işlərə dair qeydlərin yaddaşda saxlanması üçün bunları seçin: **Menu** > **Organiser** > **To do list**.

İlk dəfə qeyd əlavə etmək üçün **Add note** seçin; əks təqdirdə **Options** > **Add** seçin. Qeydi yazın və **Save** seçin. Bu qeydlə bağlı prioriteti, son müddəti, və signal növünü seçin.

Qeydi ekranda göstərmək üçün onun üstünə get və **View** seç.

Siz həmçinin seçilmiş qeydləri və bitirilmiş kimi qeyd edilən bütün qeydləri silə bilərsiniz. Siz qeydləri prioritetlərə və ya son müddətinə görə sıralaya bilərsiniz, digər şəxsə mətn mesajı və ya multimedia mesajı kimi qeyd göndərə bilərsiniz, təqvim qeydi yarada bilərsiniz və ya təqvimə daxil ola bilərsiniz.

Qeydi ekranda göstərəkən siz həmçinin qeydin son müddətini və ya prioriteti dəyişə bilərsiniz, və ya qeydi bitirilmiş kimi işarəloyə bilərsiniz.

■ Qeydlər

Qeydlər yazmaq və göndərmək üçün bu xidmətdən istifadə üçün **Menu** > **Organiser** > **Notes** seçin. Heç bir qeyd yoxdursa yeni qeyd yaratmaq üçün **Add note** seçin; əks təqdirdə **Options** > **Make a note** seçin. Qeyd yaz və **Save** seç.

Qeydlərlə bağlı digər seçimlərə qeydlərin silinməsi və düzəldilməsi daxildir. Qeydləri düzəldərkən ekrandakıları yaddaşa qeyd etmədən də çıxə bilərsiniz. Qeydi uyğun cihazlara mətn mesajı və ya multimedia mesajı kimi göndərmək mümkündür.

■ Kalkulyator

Telefonun kalkulyatoru toplama, çıxma, bölmə, vurma, kvadrat, kvadrat kökü və valyuta dəyərlərini hesablayır



Qeyd: Bu kalkulyator məhdud dəqiqliyə malikdir və sadə hesablamalar üçün nəzərdə tutulmuşdur.

Menu > **Organiser** > **Calculator** seçin Ekranda 0 görünürsə hesablamaq üçün rəqəmləri daxil edin. Onluq rəqəm üçün # düyməsinə basın. **Options** > **Add**, **Subtract**, **Multiply**, **Divide**, **Square**, **Square root**, və ya **Change sign** seçin. İkinci rəqəmi daxil edin. Nəticə üçün Equals seçin. Bu ardıcılığı lazımi qədər təkrarlayın. Yeni hesablamağa başlamaq üçün, **Clear** seçin və basılı tutun.

Valyuta dəyəri hesablamaq üçün **Menu** > **Organiser** > **Calculator** seçin Valyuta dəyərini yaddaşa saxlamaq üçün **Options** > **Exchange rate** seçin. Ekrandakı seçimlərdən birini seçin. Valyuta dəyərini daxil et, onluq rəqəm üçün # düyməsini bas və **OK** seç. Valyuta dəyəri siz onu başqa bir dəyərle dəyişməzsəniz yaddaşa saxlanacaqdır. Valyuta dəyərini hesablamaq üçün, hesablanacaq miqdarı daxil edin və **Options** > **In domestic** və ya **In foreign** seçin.



Qeyd: Əsas valyutani dəyişdirdikdə yeni valyuta kurslarını daxil etməlisiniz, çünki əvvəl quraşdırdığınız bütün valyuta kursları sıfıra bərabərləşdiriləcək.

■ Xronometr

Zamanı ölçmək, ani zamanları qeyd etmək və ya raundları ölçmək üçün istifadə olunur. Xronometr işləyərkən telefonun digər funksiyalarından istifadə etmək mümkündür. Xronometri arxa planda yerləşdirmək üçün "son" düyməsinə basın.

Saniyəölçənin istifadəsi və ya onun ekranda digər elementlərlə yanaşı istifadəsi batareyanın enerjisinə tələbatı artırır və batareyanın istehlak müddətini qısaldır.

Menu > **Organiser** > **Stopwatch** seçin və aşağıdakılardan:

Split timing — ani zamanları qeyd etmək üçün. Zamanı ölçməyə başlamaq üçün **Start** seçin. Əgər ani zaman ölçmək istəsəniz **Split** seçin. Zaman ölçülməsini dayandırmaq üçün **Stop** seçin. Ölçülmüş zamanı qeyd etmək üçün **Save** seçin. Zamanı yenidən ölçməyə başlamaq üçün **Options** > **Start** seçin. Yeni vaxt əvvəlkinə əlavə olunur. Zamanı yadda saxlamadan sıfırdan başlamaq istəsəniz **Reset** seçin. Xronometri arxa planda yerləşdirmək üçün “son” düyməsinə basın.

Lap timing — raundları ölçmək. Xronometri arxa planda yerləşdirmək üçün “son” düyməsinə basın.

Continue — arxa planda yerləşdirdiyin zamanı ekranda göstərmək

Show last — əgər xronometr sıfırdan başlamamışsa ən son ölçülmüş zamanları göstərmək

View times or **Delete times** — yadda saxlanan zamanları ekranda göstərmək və ya silmək

■ Geri sayan taymer

Menu > **Organiser** > **Countdown Timer** seçin. Sinyal zamanını saat, dəqiqə və saniyələrlə daxil et və **OK** seç. İstəsəniz burada yazdığınız mətn də vaxt başa çatdıqda ekranda görünəcəkdir. Geri sayma taymerini işə salmaq üçün **Start** seçin. Geri sayma zamanını dəyişmək üçün **Change time** seçin. Taymeri dayandırmaq üçün **Stop timer** seçin.

Əgər vaxt gəldikdə telefon gözləmə rejimində isə melodiya çalınır və mətn qeyd edilmişsə ekranda yanib-sönür və ya **Countdown time up**. Sıqnalı dayandırmaq üçün hər hansı bir düyməyə basın. Əgər heç bir düyməyə basılmasa sıqnal 60 saniyə sonra avtomatik dayanır. Sıqnalı dayandırmaq və qeyd edilmiş mətni silmək üçün **Exit** seçin. Geri sayma taymerini yenidən işə salmaq üçün **Restart** seçin.

12. Proqramlar



■ Oyunlar

Telefonunuzda bəzi oyunlar var.

Oyun başlat

Menu > *Applications* > *Games* seçin. İstədiyiniz oyuna gedin və **Open** seçin.

Oyunla bağlı parametrlər üçün “Proqramlara dair digər parametrlər,” səh. 75 baxın.

Oyun yükləmək

Bunları seçin: **Menu** > *Applications* > **Options** > *Downloads* > *Game downloads*. Mövcud başlıqların siyahısı verilmişdir. *Web* menyusunda mövcud başlıqların siyahısına giriş üçün More bookmarks seçin. “Başlıq,” səhifə. 81.bax.



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən qoşma proqramları yükləyin və istifadə edin.

Oyun parametrləri

Oyunlarda səs, işıq və titrəmələri qurmaq üçün **Menu** > *Applications* > **Options** > *App. settings* seçin.

■ Kolleksiya

Telefonunuzun proqramları arasında xüsusilə bu Nokia telefon üçün hazırlanmış Java proqramları var.

Proqramı başlat

Menu > *Applications* > *Collection* seçin. İstədiyiniz oyuna gedin və **Open** seçin.

Proqramlara dair digər parametrlər

Delete — telefondan proqram və ya proqram toplusu silmək

Details — proqramla bağlı ekrana əlavə məlumat gətirmək

Update version — proqramın buradan yükləmək üçün yeni versiyası olub olmadığını yoxlamaq *Web* (şəbəkə xidməti)

App. access — proqramın şəbəkəyə bağlanmasını əngəlləmək.

Fərqli kateqoriyalar verilmişdir. Hər kateqoriyada, əgər mövcuddursa, aşağıdakı icazələrdən birini seçin: *Ask every time* telefon hər şəbəkəyə bağlanmaq cəhdində icazə alsın, *Ask first time only* telefon sadəcə ilk şəbəkəyə bağlanma cəhdində icazə alsın, *Always allowed* şəbəkəyə bağlanmağa icazə vermək, və ya *Not allowed* şəbəkəyə bağlanmağa icazə verməmək.

Web page — proqram üçün internet səhifəsindən əlavə məlumat və ya informasiya təmin etmək. Bu xüsusiyyət şəbəkə tərəfindən dəstəklənməlidir. İnternet adresi proqramla birgə gəlmişsə bu göstərilə bilər.

Proqram yükləmək

Telefonunuz J2ME Java proqramlarını dəstəkləyir. Proqramı yükləməzdən əvvəl sizin telefona uyğun olub olmadığından əmin olun.



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqrama qarşı müvafiq təminat təklif edən qoşma proqramları yükləyin və istifadə edin.

Yeni Java proqramlarını fərqli yollarla yükləyə bilərsiniz.

Menu > *Applications* > **Options Downloads** > *App. downloads* seçin. Mövcud başlıqların siyahısı verilmişdir. *Web* menyusunda mövcud başlıqların siyahısına giriş üçün *More bookmarks* seçin. İstədiyiniz səhifəyə bağlanmaq üçün müvafiq başlığı seçin. müxtəlif xidmətlərin, qiymətlərin və tariflərin mövcudluğu barədə xidmət provayderinizlə əlaqə saxlayın.

Menu > *Web* > *Downloads* seçin Müvafiq proqramı və ya oyunu yükləyin. "Faylları yüklə," səhifə. 82.bax

Oyun yükləmə funksiyasından istifadə edin. "Oyun yükləmək," səhifə. 74.bax

Sizin cihazınızda Nokia ilə birləşməyən saytlar üçün yüklənmiş müəyyən nişanlar mövcud ola bilər. Nokia by saytlara dair zəmanət vermir və tövsiyyə etmir. Əgər siz bu saytlara girmək istəyirsinizsə istənilən İnternet saytı ilə bağlı gördüyünüz təhlükəsizlik və məzmun tədbirlərini görməlisiniz.

13. Veb



Telefonunuzun brauzeri ilə müxtəlif mobil internet xidmətlərinə bağlana bilərsiniz.



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən xidmətləri istifadə edin.

Bu xidmətlərin, qiymətlərin, tariflərin və təlimatların mövcudluğu barədə xidmət provayderinizlə əlaqə saxlayın.

Telefonun brauzeri ilə səhifələrində mobil işarə dili (wireless markup language WML) və hipertekst işarə dili (hypertext markup language XHTML) olan xidmətlərdən istifadə edə bilərsiniz. Ekran ölçüsündən asılı olaraq görüntü dəyişə bilər. İnternet səhifələrinin bütün detallarını görməyə bilərsiniz.

■ Brauzeri qurmaq

Brauzer üçün tələb edilən konfigurasiya parametrlərini şəbəkə operatorundan konfigurasiya mesajı kimi və ya istədiyiniz xidməti sizə təmin edən xidmət provayderinizdən ala bilərsiniz. “Konfigurasiya parametrləri üzrə xidmət,” səhifə. 12.bax. Siz həmçinin bütün konfigurasiya parametrlərini özünü də daxil edə bilərsiniz. “Konfigurasiya,” səhifə. 64.bax.

■ Xidmətə bağlanmaq

İlk olaraq, istifadə etmək istədiyiniz xidmətin konfigurasiya parametrlərinin düzgün şəkildə aktivləşdirildiyindən əmin olun.

1. Xidmətə bağlanarkən parametrləri seçmək üçün **Menu** > *Web* > *Settings* > *Configuration settings* seçin.
2. *Configuration* seçin Sadəcə brauzer xidmətini dəstəkləyən konfigurasiyalar verilmişdir. Xidmət provayderini, *Default*, və ya brauzerdə gəzinti üçün *Personal config*.seçin. “Brauzeri qurmaq,” səhifə. 77.bax
Account və aktiv konfigurasiya parametrlərindəki brauzer xidməti üzrə hesabı seçin.

İkinci olaraq,xidmətə aşağıdakı yollardan biri ilə bağlan:

- **Menu** > *Web* > *Home* seçin; və ya gözləmə rejimində Obasın və saxlayın.
- Xidmətin başlıqlarını seçmək üçün, **Menu** > *Web* > *Bookmarks* seçin.
- Ən son URL seçmək üçün, **Menu** > *Web* > *Last web address* seçin.
- Xidmətin adresini daxil etmək üçün, **Menu** > *Web* > *Go to address* seçin, xidmətin adresini, və **OK** seçin.

■ Brazuser ilə səhifələrdə gəzinti

Xidmətə bağlandıqdan sonra onun səhifələrində gəzinmək mümkündür. Telefon düymələrinin funksiyaları hər xidmətdə fərqli ola bilər. Telefonun displeyi barədə təlimatları izləyin. Əlavə məlumat üçün xidmət provayderi ilə əlaqə saxlayın.

Məlumat daşıyıcı olaraq paket məlumat seçilmişsə,  gəzinti zamanı ekranın sol üst hissəsində görünür. Əgər paket məlumat bağlantısı zamanı zəng və ya mətn mesajı gəlsə, və ya zəng etsəniz, ekranın sağ üst hissəsində  görünür və paket məlumat bağlantısının gözləmədə olduğunu bildirir. Zəngdən sonra telefon paket məlumat xidmətinə yenidən bağlanmağa çalışır.

Telefon düymələri ilə brauzerdə gəzinti

Səhifələrdə gəzinmək üçün naviqasiya düymələrindən istifadə edin.

Seçilmiş mətni seçmək üçün zəng düyməsinə basın və ya **Select** seçin

Hərflər və rəqəmlər daxil etmək üçün, **0** -dan **9**-a düymələrə basın. Xüsusi simvollar daxil etmək üçün*basın.

Brauzerdə gəzərkən seçimlər

Shortcuts, Home, Add bookmark, Bookmarks, Page options, History, Downloads, Other options, Save to folder, Reload və *Quit* istifadə edilməsi mümkün ola bilər. Xidmət provayderiniz digər seçimlər də təklif edə bilər.

Birbaşa zəng

Brauzer veb səyahəti əsnasında istifadə edə biləcəyiniz funksiyaları dəstəkləyə bilər. Zəng edə bilər, səsli zəng davam edərkən DTMF melodiyaları göndərə bilər və səhifədən yaddaşa ad və ya telefon nömrəsi qeyd edə bilərsiniz.

■ Görünüş parametrləri

Brauzerdə gəzərkən, **Options** > *Other options* > *Appear. settings*; və ya gözləmə rejimində, **Menu** > *Web* > *Settings* > *Appearance settings* seç:

Text wrapping > *On* — mətnin ekranın növbəti sətirində davam etmə parametrini təyin etmək üçün. *Off*, mətn qısaldılır.

Font size > *Extra small*, *Small* və ya *Medium* — şriftin böyüklüyünü təyin etmək üçün.

Show images > *No* — səhifədəki şəkillərin göstərilməməsi üçün. Bu, çoxlu sayda şəkillərin saxlanıldığı səhifələrin baxılmasını tezləşdirir.

Alerts > *Alert for unsecure connection* > *Yes* — telefonun şifrələnməmiş rabitədən şifrələnməmiş keçdiyi haqqında xəbərdər etməsi üçün.

Alerts > *Alert for unsecure items* > *Yes* — telefonun şifrələnməmiş rabitədən şifrələnməmiş keçdiyi haqqında xəbərdər etməsi üçün. Bu xəbərdarlıq təhlükəsiz əlaqəyə zamanət vermir. Əlavə məlumat üçün “Brauzerin təhlükəsizliyi,” səhifə. 84.

Character encoding > *Content encoding* — veb səhifəyəsinin məzmunu kodlaşdırma cədvəlinin brauzerə təyin edilməsi.

Character encoding > *Unicode (UTF-8) web addresses* > *On* — telefonun URL ünvanını UTF-8 kodlaşdırma cədvəli vasitəsilə göndərilməsinin təyin edilməsi. Xarici dildə yaradılan Veb səhifəyə daxil olarkən bu parametrdən istifadə edə bilərsiniz.

Screen Size > *Full* və ya *Small* — ekranın böyüklüyünü təyin etmək üçün

■ Kukilər

Kuki saytın telefonunuzun keş yaddaşında saxlayan məlumatlardır. Kukilər silinməyənədək saxlanılır. “Keş yaddaşı,” səhifə. 83.bax

Brauzerdə gəzinərkən *Options* > *Other options* > *Cookie settings* ni və ya gözləmə rejimində *Menu* > *Web* > *Settings* > *Security settings* > *Cookies*. seç Kukilərin telefonunuz tərəfindən qəbul

olunmasına imkan vermək və ya qarşısını almaq üçün *Allow* və ya *Reject* seç.

■ Təhlükəsiz əlaqə üzrə şifrlər

Təhlükəsiz səhifədən şifrlərin işləməsini seçə bilərsiniz. Telefon WML şifrlərini dəstəkləyir.

1. Brauzerdə gəzinərkən **Options** > *Other options* > *Security* > *Cookie settings*-ni və ya gözləmə rejimində **Menu** > *Web* > *Settings* > *Security settings* > Təhlükəsiz əlaqə üzrə şifrlər seç.
2. Şifrləri qəbul etmək üçün *Allow*.

■ Başlıq

Səhifənin ünvanlarını başlıq kimi telefonun yaddaşında saxlaya bilərsiniz.

1. Brauzerdə gəzərkən **Options** > *Bookmarks* və ya gözləmə rejimində **Menu** > *Web* > *Bookmarks*.
2. Başlığı açın, və onu seçin; və ya başlıqla əlaqəsi olan səhifə ilə əlaqə yaratmaq üçün zəng et düyməsini bas.
3. **Options**; yeni başlıq yarat; və ya başlıq qovluqda saxla.

Sizin cihazınızda Nokia ilə birləşməyən saytlar üçün yüklənmiş müəyyən nişanlar mövcud ola bilər. Nokia by saytlara dair zəmanət vermir və tövsiyyə etmir. Əgər siz bu saytlara girmək istəyirsinizsə istənilən İnternet saytı ilə bağlı gördüyünüz təhlükəsizlik və məzmun tədbirlərini görməlisiniz.

Başlığı qəbul et

Başlıq kimi göndərilən başlığı qəbul etdikdə, *1 bookmark received* ekrana çıxacaq. Başlığı yaddaşda saxlamaq üçün **Show > Save**. Başlığa baxmaq və ya onu silmək üçün **Options > View**-ni və ya *Delete* seç. Başlığı qəbul edəndən dərhal sonra silmək üçün Exit OK.seç

■ Faylları yüklə

Telefonunuza şəkillər, oyunlar və ya proqramlar yükləmək üçün (şəbəkə xidməti), **Menu > Web > Downloads > Tone downloads, Graphic downloads, Game downloads, Theme downloads**, -ni və ya *App. downloads*.seç



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən qoşma proqramları yükləyin və istifadə edin.

Yüklənən bütün faylları avtomatik olaraq əlaqədar qovluqlarda - *Gallery* və ya *Applications* qovluğunda saxlamaq üçün bunları seçin: **Menu > Web > Settings > Downloading settings > Automatic saving > On**.

■ Xidmətə dair alınan mesajlar

Telefon xidmət provayderinizin (şəbəkə xidməti) göndərdiyi xidmət mesajları ala bilər. Xidmət mesajları bildirişlərdir (məsələn, xəbər başlıqları), və orada xidmətlərin əlaqə ünvanları və ya mətn mesajları saxlanıla bilər.

Gözləmə rejimində xidmət mesajları qəbul edərkən *Service inbox* daxil olmaq üçün **Show**. seç **Exit** seçərkən mesaj *Service inbox*. Sonuncuya *Service inbox* daxil olmaq üçün **Menu** > *Web* > *Service inbox*.seç

Brauzerdə gəzərkən *Service inbox* daxil olmaq üçün **Options** > *Other options* > *Service inbox*. İstədiyiniz mesajı açın, brouzeri aktivləşdirmək, qeyd olunmuş mövzunu yükləmək üçün **Retrieve**. Xidmət bildirişində ətraflı məlumat göstərmək və ya mesajı silmək üçün **Options** > *Details* -ni və ya *Delete*.

Xidmətə dair alınan mesajlar üzrə qurulma

Menu > *Web* > *Settings* > *Service inbox settings*.

Xidmətlərə dair mesajlar almaq üçün *Service messages* > *On* -ni və ya *Off*.

Yalnız xidmət provayderlərinin təsdiq etdikləri mövzu müəlliflərdən mesajlar almaq üçün *Message filter* > *On*. Təsdiq edilmiş mövzu müəlliflərinin siyahısına baxmaq üçün *Trusted channels*.

Telefon xidmət mesajları qəbul edərkən gözləmə rejimindən brauzeri avtomatik aktivləşdirmək üçün *Automatic connection* > *On*. Telefon xidmət mesajları qəbul edərkən *Off*, yalnız *Retrieve* seçdikdən sonra telefon brauzeri aktivləşdirəcək .

■ Keş yaddaşı

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilən yaddaş yeridir. Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmırsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmırsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin.

Brauzerdə gəzərkən keş yaddaşını boşaltmaq üçün **Options** > *Other options* > *Clear the cache*; gözləmə rejimində isə **Menu** > *Web* > *Clear the cache*.

■ Mövqələndirici məlumatlar

Şəbəkə sahə üzrə tələb göndərə bilər. Əmin olmalısınız ki, şəbəkə yalnız təsdiq etdikdə telefonunuzun yeri barəsində məlumatlar göndərir (şəbəkə xidməti). Əhatə dairəsi ilə bağlı məlumatların paylaşılması üçün abunə olmaq və ya razılıq əldə etmək məqsədi ilə şəbəkə operatoru və ya xidmət provayderi ilə əlaqə saxlayın.

Əhatə dairəsi ilə bağlı məlumatların alınmasını qəbul etmək və ya imtina etmək üçün **Accept** -ni və ya **Reject**. İnformasiyalari oxumadıqda, telefon onu şəbəkə operatoru və ya xidmət provayderi ilə razılığınıza əsasən avtomatik qəbul və ya imtina edəcək. Telefon *1 missed position request*. Əhatə dairəsi ilə bağlı buraxılmış tələbi nəzərdən keçirmək üçün **Show**.

10 ən son şəxsi bildirişlərin və tələblərin məlumatlarına baxmaq və ya onları silmək üçün **Menu** > *Web* > *Positioning* > *Position log* > *Open folder* -ni və ya *Delete all*.

■ Brauzerin təhlükəsizliyi

Təhlükəsizlik elementləri bank və ya ticarət servisləri kimi bəzi xidmətlər üçün tələb oluna bilər. Belə əlaqələr üçün təhlükəsizlik sertifikatları və SİM kartınızdakı təhlükəsizlik modulları olmalıdır. Əlavə məlumat üçün xidmət provayderi ilə əlaqə saxlayın.

Təhlükəsizlik modulu

Təhlükəsizlik modulu brauzer əlaqəsi tələb edən təhlükəsizlik xidmətlərini yaxşılaşdırır və sizə imkan verir ki, rəqəmli imzadan istifadə edəsiniz. Təhlükəsizlik modulu özündə sertifikatlar, həmçinin məxfi və açıq açarlar saxlaya bilər. Sertifikatlar təhlükəsizlik modulunda xidmət provayderi tərəfindən saxlanılır.

Menu > **Web** > **Settings** > **Security settings** > **Security module settings** seç və aşağıdakı variantlardan seç:

Security module details — təhlükəsizlik modulunun başlığını, statusunu, istehsalçısını və seriya nömrəsini göstərmək

Module PIN request — təhlükəsizlik modulunun təmin etdiyi xidmətlərdən istifadə edərkən modul PİN-i tələb etmək üçün telefonu müvafiq rejimə qoymaq. Kodu daxil et və **On**. Modulun PİN üzrə tələbini bloka salmaq üçün **Off**.

Change module PIN — təhlükəsizlik modulu imkan verərsə modul PİN-i dəyişmək. Cari modul PİN kodu, sonra isə yeni kodu iki dəfə daxil edin.

Change signing PIN — rəqəmli imza üçün imza PİN kodu dəyişmək. Dəyişmək istədiyiniz imza PİN-i seç. Cari PİN kodu, sonra isə yeni kodu iki dəfə daxil et.

Eyni zamanda “İstifadə kodları,” səhifə. 11.

Sertifikatlar



Zəruri məlumat: Nəzərə alın ki, sertifikatların istifadəsi məsafədə qurulan rabitə və proqram təminatının qurulmasıyla əlaqədar riskləri xeyli azaldsa belə artan təhlükəsizlikdən faydalanmaq üçün onlar düzgün şəkildə istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı təmin etmir; sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün, orijinal və ya etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə malikdir. Hətta qüvvədə olan sertifikatın istifadə müddəti bitdiyi göstərilirsə cihazınızda qurulmuş tarixin və vaxtın düzgün olmasını yoxlayın.

Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz həqiqətən sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda olan sahibə məxsusdur.

Sertifikatların üç növü var: server sertifikatları, rəsmi dairələrin sertifikatları, və istifadəçinin sertifikatları. Bu sertifikatları xidmət provayderinizdən ala bilərsiniz. Rəsmi dairələrin və istifadəçilərin sertifikatları da xidmət provayderi tərəfindən təhlükəsizlik modulunda saxlanıla bilər.

Telefonunuza yüklənmiş rəsmi dairələrin və istifadəçilərin sertifikatlarının siyahısına baxmaq üçün [Menu](#) > [Web](#) > [Settings](#) > [Security settings](#) > [Authority certificates](#) -ni və ya [User certificates](#) seç.

Telefonla mövzu serveri arasında məlumat ötürülməsi şifrlənmiş olarsa təhlükəsizlik indikatoru  əlaqə zamanı ekrana çıxacaq.

Təhlükəsizlik işarəsi şəbəkə ilə məzmun serveri (və ya tələb olunan mənbənin saxlanıldığı yer) arasında məlumatın ötürülməsinin təhlükəsiz olduğunu göstərmir. Şəbəkə ilə məzmun serveri arasında məlumatın ötürülməsinin təhlükəsizliyi xidmət provayderi tərəfindən təmin edilir.

Rəqəmli imza

SİM kartınızın təhlükəsizlik modulu varsa telefonunuzla rəqəli imzalardan istifadə edə bilərsiniz. Rəqəmli imza kağız çəkinin, müqavilə və ya digər sənədlərin imzalanmasına bənzəyir.

Rəqəmli imzadan istifadə etmək üçün səhifədəki linki seçin, məsələn almaq istədiyiniz kitabın başlığı və qiyməti. İmzalamaq üçün miqdar və tarixi daxil edilən mətn göstərilir.

Başlıq mətninin **Read** olduğunu və rəqəmli imza ikonunun  göstərildiyini yoxlayın.

Rəqəmli imza ikonu göstərilməməsi, təhlükəsizlik sisteminin pozulmasını bildirir, bu halda imza PİN-i kimi şəxsi məlumatları daxil etməməlisiniz.

Mətni imzalamaq üçün onu əvvəldən axıradək oxu və **Sign** seç

Ola bilsin ki, bütün mətn bir ekrana yerləşməsin. Buna görə də, mətni imzalamamışdan əvvəl onu əvvəldən axıradək oxuyun.

İstifadə etmək istədiyiniz istifadəçi sertifikatını seç. İmza PİN-ini daxil et ("İstifadə kodları," səhifə. 11) bax və **OK**.seç Rəqəmli imza ikonu yoxa çıxacaq və xidmət alışı təsdiqini ekrana çıxarda bilər.

14. SIM xidmətləri



SİM kartınız əlavə xidmətləri təmin edə bilər. Bu menyuyu yalnız SİM kartınız tərəfindən dəstəkləndikdə görə bilərsiniz. Menyunun adı və müqəddiməsi SİM kartınızdan asılıdır.

SİM xidmətlərinin mövcudluğu, qiymətləri və istifadəsi ilə bağlı məlumatı SİM kart satıcısından, şəbəkə operatorundan, xidmət provayderindən və digər satıcılardan ala bilərsiniz.

SİM xidmətlərindən istifadə edərkən telefon və şəbəkə arasında təsdiq mesajlarını göstərmək üçün **Menu** > **Settings** > **Phone** > **Confirm SIM service actions** > **Yes** seç.

Bu xidmətlərdən istifadəyə ödənişli ola biləcək mesajların göndərilməsi və telefon zənglərinin edilməsi daxildir.

15. Batareya haqqında məlumat

■ Doldurma və boşaltma

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra əldə edilir. Batareya yüzlərcə dəfə doldurulub boşaldıla bilər, amma axırda onun istismar müddəti sona çatacaq. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin.

Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.

Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.

Batareya kontaktlarının arasında qısa qapanmaya yol verməyin. Dəmir pul, sancaq və ya qələm kimi metaldan düzəldilmiş əşya batareyanın müsbət (+) və mənfii (-) kontaktlarını təsadüfən birləşdirərək qısa qapanmaya yol açar bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görünür). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Batareyanın kontaktlarının qısa qapanması batareyanı və kontakt yaradan əşyanı korlaya bilər.

Batareyanı isti və ya soyuq yerdə (məsələn, yay və qış şəraitində bağlı avtomobilin içində) qoymaqla siz batareyanın gücünü və istismar müddətini, həmçinin dola bilmə qabiliyyətini azaltmış olacaqsınız. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında olan hərərət dərəcəsinə saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti

işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.

■ Nokia batareyalarının orijinal olub olmamasının təsbit edilməsinə dair göstərişlər

Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Aldığınız batareyaların orijinal Nokia batareyalar olduğunu yoxlamaq üçün onları səlahiyyətli Nokia dilerindən satın alın, qutusunun üstündə Nokianın orijinal əlavə qurğularının loqosunun olduğunu diqqət edin və aşağıdakı prosedura uyğun olaraq holoqrafik nişanı yoxlayın:

Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanızın orijinal Nokia batareyası olmadığına dair hər hansı bir şübhəniz varsa, onu istifadə etməkdən çəkinməli və kömək almaq üçün sizə ən yaxın olan səlahiyyətli Nokia xidmət mərkəzinə və ya dilerinə aparmalısınız. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.

Holoqramlı loqotipi təsdiqləmək



1. Holoqrafik nişana bir bucaqdan baxdıqda Nokia-nın birləşən əllər simvolunu, digər bucaqdan baxdıqda isə "Nokia Original Enhancements" yazısını görməlisiniz.



2. Holoqramı sola, sağa, aşağı və yuxarı çevirdikdə onun hər bir tərəfində sıraya uyğun olaraq 1, 2, 3, və 4 nöqtəni görə bilməlisiniz.



3. Nişanın 20-rəqəmli kodunu, məsələn 12345678919876543210, aşkar etmək üçün etiketin bir tərəfini qasıyıb təmizləyin. Batareyanı elə çevirin ki, rəqəmlər yuxarıda qalsın. 20-rəqəmli kodu ən üst cərgədəki rəqəmlərdən başlayaraq ən alt cərgədəki rəqəmlərə qədər oxumaq lazımdır.



4. 20-rəqəmli kodun doğruluğunu www.nokia.com/batterycheck veb sahifəsindəki təlimata uyğun olaraq yoxlayın.

Əgər sizin batareyanız təsdiq edilməyibsə?

Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etikətdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. İstehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.

Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.

Qoruma və texniki xidmət

Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zamanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Yağıntı, rütubət və hər növ maye və nəmin tərkibində elektron sxemanın korroziyasına yol açan bilən mineral maddələr ola bilər. Əgər telefonunuz yaş olursa, batareyanı çıxardın və onu yenidən yerinə salmadan əvvəl telefonun tamamilən qurumasını gözləyin.
- Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrılabilən hissələri və elektron komponentləri zədələyə bilər.
- Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaldır, batareyaları zədələyir və müəyyən plastik hissələri əyir və ya əridir.
- Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bunun nəticəsində elektron sxemlərin plataları zədələyə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qırmağa bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları, təmizləyici həllediciləri və ya güclü tozları istifadə etməyin.
- Cihazı rəngləməyin. Rəng ayrılabilən hissələri tıxaya bilər və müvafiq əməliyyatlara mane ola bilər.
- Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarını istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.

- Cihazınızı servis müəssisəsinə göndərməzdən əvvəl həmişə saxlamaq istədiyiniz məlumatların (məsələn, telefon kitabçası və təqvim qeydləri kimi) ehtiyat surətini çıxardın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya dolduran qurğuya və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

Təhlükəsizliklə bağlı əlavə məlumat

Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.

■ İstifadə şəraiti

Hər hansı bir ərazidə qüvvədə olan xüsusi qaydalara riayət etməyi unutmayın və telefonunuzun istifadə edilməsi qadağan edildiyi yerlərdə və ya interferensiya və ya təhlükə yarada biləcəyi hallarda həmişə söndürün. Cihazı yalnız normal iş vəziyyətində istifadə edin. Bu cihaz istər adi vəziyyətdə (qulağa tutularaq), istərsə də bədənə ən az 2.2 cm (0.87 düym) uzaqlıqda istifadə edildikdə radio dalğalarının təsirinə dair qaydaların tələblərinə cavab verir. Telefonu bədənə gəzdirmək üçün futlyar, çexol və ya bel tutqacı istifadə edildikdə onların tərkibində metal olmamalı və onlar cihazla bədən arasında məsafənin yuxarıda göstərilən qiymətdən az olmasını təmin etməlidir.

Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

Cihazın hissələri maqnitdir. Metal maddələr cihaza yapışa bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.

■ Tibbi qurğular

Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının lazımı qaydada RF enerjisindən qorunduğunu müəyyən

etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Tibb müəssisələrində tələb olunduqda telefonu söndürün. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlığı istifadə edə bilər.

Kardiostimulyator

Kardiostimulyator istehsalatçıları kardiostimulyatora mümkün təsirdən qaçınmaq üçün mobil telefonla kardiostimulyator arasındakı məsafənin ən az 15.3 santimetr (6 düym) olmasını məsləhət görürlər. Bu tövsiyələr Simsiz Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları və tövsiyələri ilə uyğundur. Kardiostimulyator daşıyan şəxslər:

- Telefonu kardiostimulyatordan həmişə 15.3 santimetrdən (6 düymdən) daha uzaqda tutun.
- Cihazı döş cibində daşımamalıdır; və
- Müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə tutmalıdır.

Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən aralandırın.

Eşitmə aparatları

Müəyyən qulaq aparatları müəyyən rəqəmli simsiz cihazlara müdaxilə edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.

■ Nəqliyyat vasitələri

RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron sürət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.

Yalnız professional işçi heyəti cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdırır bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zamanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı materialları cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi ilə təchiz edilmiş avtomobillərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirilir. Hava kisəsinin olduğu və ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış və ya daşıyan avadanlığı yerləşdirməyin. Kabelsiz avadanlıq nəqliyyət vasitəsində düzgün quraşdırılmadığı təqdirdə bu, hava yastığı dolduqda ciddi yaralanmalara yol açır bilər.

■ Təyyarələr

Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qırır bilər və qeyri-qanuni ola bilər.

■ Partlama təhlükəsinin olduğu şərait

Partlaya bilən atmosferin mövcud olduğu hər hansı bir ərazidə olduğunuz zaman telefon cihazınızı söndürün və bütün işarət və təlimatlara riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərrikinin söndürülməsi tövsiyyə edilir ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya və ya yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları yanacaq stansiyalarında söndürün. Yanacaq anbarları, yanacaq saxlama və paylaşdırma sahələrində, kimyəvi zavodlarda və ya partlama əməliyyatlarının aparıldığı zonalarda radio avadanlığın istifadəsilə əlaqədar qoyulan məhdudiyyətlərə riayət edin. Partlaya bilən atmosferin mövcud olduğu ərazilər çox vaxt işarətlənir, amma bunlar işarətlənməmiş də ola bilər. Bu qeydlər gəmilərdə aşağı göyörtədə, kimyəvi preparatları daşıyan və saxlayan avadanlıqda, sıyıqlaşdırılmış neft qazını (propan və butan kimi) istifadə edən

avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərdə göstərilir.

■ Təcili yardım zəngləri



Zəruri məlumat: Mobil telefonlar (bu cihaz daxil olmaqla) işlədikləri zaman radio siqnallar, kabelsiz rabitə şəbəkələri, stasionar şəbəkələr və istifadəçi tərəfindən proqramlaşdırılan funksiyalar istifadə olunur. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartının cihaza düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.

Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.

■ Sertifikasiya məlumatı (XAD)

BU CİHAZ RADIO DALĞALARINA MƏRUZ QALMA İLƏ BAĞLI BEYNƏLXALQ RƏHBƏR PRİNCİPLƏRİN TƏLƏBLƏRİNƏ CAVAB VERİR.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar (ICNIRP) tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu limitlər hərtərəfli rəhbər prinsiplərin bir hissəsidir və ümumi əhali üçün RF enerjisinin yol verilən limitlərini müəyyən edir. Rəhbər prinsiplər elmi araşdırmaların mütləq və hərtərəfli dəyərləndirilməsi nəticəsində müstəqil elmi təşkilatlar tərəfindən hazırlanmışdır. Bu rəhbər prinsiplər yaşdan və səhhətindən asılı olmayaraq bütün insanların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş əhəmiyyətli təhlükəsizlik ehtiyat tədbirlərini əhatə edir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. Beynəlxalq qaydalarda nəzərdə tutulan XAD limiti 2.0 vatt/kiloqrama (W/kg)* bərabərdir. XAD üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərək standart iş vəziyyətində keçirilir. XAD vahidinin ən yüksək təsdiq edilmiş güc vəziyyətində müəyyən edildiyinə baxmayaraq, cihazın iş rejimində həqiqi XAD-I maksimum dərəcədə aşağı olur. Bu onunla bağlıdır ki, cihaz yalnız şəbəkəyə çıxmağa tələb olunan gücü istifadə edərək çoxstrukturlu güc səviyyələrində işləmək üçün nəzərdə tutulmuşdur. Ümumilikdə, baza stansiyasına yaxınlaşdıqca cihaz daha az çıxış signalı verir.

Cihaz qulaqda tutulduğu vəziyyətdə iken keçirilən sınaq zamanı müəyyən edilən maksimal XAD səviyyəsi 0.77 W/kg-a bərabərdir.

Milli hesabatçılıq və sınaq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə bilər. Cihazın aksesuarlarının istifadəsi müxtəlif XAD dərəcələrinə səbəb ola bilər. Əlavə məlumat üçün www.nokia.com saytında məhsulla bağlı məlumat bölməsinə baxın.

* Geniş xalq kütləsi tərəfindən istifadə edilən mobil qurğulara aid XAD limiti 2.0 W/kg-a bərabərdir (bədən toxumasının 10 qramına düşən həcmi orta hesabı). Rəhbər prinsiplərdə əhaliyə əlavə təhlükəsizlik tədbirlərinin hazırlanması və ölçü vahidlərində olan dəyişikliklər haqqında hesabat vermək öhdəlikləri nəzərdə tutulmuşdur. Milli hesabatçılıq tələblərindən və şəbəkə

diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə bilər. Digər regionlarda XAD ilə bağlı məlumat üçün www.nokia.com saytında məhsulla bağlı məlumat bölməsinə baxın.